



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir




№ 018 (6943)

Təhsil proqramları: gələcək,
savadlı gənclərlə gələcək



15



31 yanvar 2024-cü il.
Qiyməti 60 qəpik

Laçın sakinləri yenidən doğma yurdda!

Laçın şəhərində 1627 nəfərin
daimi məskunlaşması təmin edildi



2

Din azadlığı yalnız xristianlıqla bağlıdır mı?

Zəfər seçkisi yeni
mərhlənin əsasını
qoyacaq



3

Uşaqlarda öskürəyə
səbəb nədir?



12

Sevinc Osmanqızı da
Əli Kərimlinin qara
siyahısına daxil edildi



14



4

Əlillik təyinatında
yenilik -
Videomüşahidə
aparılacaq



16

Meksika mətbuatı yazır:
"Azərbaycan: ədalətsizlik
və Qafqazda sülh
axtarışları arasında"

Azərbaycan: entre
la injusticia y la
búsqueda de paz
en el Cáucaso

Talya İscan



3

Daha bir köç doğma yurda, əzəli torpaqlarımıza yol aldı. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan Laçınıma yola salındı. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürüldü. Xatırladaq ki, indiyədək Laçın şəhərinə 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.

30 ilə yaxın öz ata-baba yurdundan uzaq düşən, əzəli torpaqlarımızın həsrəti ilə yaşayan insanlar artıq qış fəslinin sərt çağında, hər tərəfin ağ libasa büründüyü bir zamanda vətən torpağının ətrini duyurlar. 44 günlük Vətən müharibəsi bu insanların acı talelərinə bir sevgi, əbədi bir dünya bəxş etdi. Və yeni bir həyat hekayəsi yazıldı. Vaxtilə qovhaqovla el-obalarından qaçqın düşənlərin ruzigarlarına salınan naxış bu gün öz rəngini dəyişib. Viran qalmış yurd yerlərinə əzəli sakinlər artıq sahibdirlər. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımıza qovuşurlar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq təhlükəsiz və yaşayış üçün yararlı olan doğma yurdlarına qayıdır-

Laçın sakinləri yenidən doğma yurdda!

Laçın şəhərində 1627 nəfərin daimi məskunlaşması təmin edildi



gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və kəndlərimiz təxminən bax bu səviyyədədir - azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yeni, bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün", - deyə Prezident bildirib.

LAÇIN BÖYÜK QURUCULUQ MEYDANINDA

İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Məlumdur ki, 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri



lar. Ağalı və Taliş kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Bu, əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. 7-8 ay ərzində burada 700 bina inşa edilib. Şəhərin Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb.

"AZAD EDİLMİŞ TORPAQLARDA YARADILMAQDA OLAN BÜTÜN ŞƏHƏR VƏ KƏNDLƏRİMİZ TƏXMINƏN BAX BU SƏVİYYƏDƏDİR"

Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı nəzərə alınaraq şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənməklə 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını



"Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş plan layihəsində təbii yaşılıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətəyənə sahəsi olan fərdi evlərə üstünlük verilib. Bu-

nunla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binalar tikiləcək. Bütün bunlarla yanaşı, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar,

əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərmişdir. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, çəməşirxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb.

Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Müharibədən ötən müddət ərzində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür.

Zümrüd BAYRAMOVA


Son 20 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcılığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliyi gücləndirmək məqsədilə həyata keçirilən genişmiqyaslı islahatların uğurlu nəticələri göz önündədir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Xalq, birmənalı olaraq, Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini müdafiə edir. Dövlət başçısı da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət, islahatlar onu göstərir ki, Azərbaycanda bundan sonra da uzun müddətli, dayanıqlı inkişaf təmin olunacaq.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənə prezident seçkilərinin Zəfər seçkiləri adlandırılması əlbəttə ki, təsədüfi deyil. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçkilər əvvəlki seçkilərdən daha qürurverici və fəxarət hissi ilə yaranan seçkilərdir. Tam əminliklə demək olar ki, 7 fevral seçkilərində əhəlinin fəallığı əvvəlki seçkilərdən fərqlənəcək. İnsanlar daha kütləvi və aktiv şəkildə seçkilərdə səsvermədə iştirak edəcəklər. Fakt budur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri və sözləri yerinə yetirib. Başlıcası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

DÖVLƏT QURUCULUĞUNA SƏDAƏT

Birmənalı şəkildə qeyd olunmalıdır ki, xalqın iradəsinin ifadəsi sayılan seçkilərin azad və demokratik şəraitdə keçirilməsi ölkənin dövlətin hüquqi, demokratik dövlət quruculuğuna sədaəti ilə bağlıdır. Təbii ki, seçkilər zamanı ictimai fəallıq ən yüksək formada olur və seçicilər inadıqları və etibar etdikləri namizədə səs verməklə taleyini müəyyənləşdirmiş olur. 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulan növbədənə prezident seçkiləri də azad və şəffaf şəraitdə xalqın iradəsi əsasında keçiriləcək. Bu

Zəfər seçkisi yeni mərhələnin əsasını qoyacaq



seçkilərin önəmi ondan ibarətdir ki, xalqımız 30 ildən sonra ilk dəfə bütöv Azərbaycanın hər yerində seçkiləri keçirəcək. Bunun üçün dövlət hər cür imkan və şəraiti yaradıb. Artıq işğaldan azad edilmiş ərazilərdə məntəqələr yaradılıb, seçki siyahıları tam şəkildə formalaşdırılıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin bütün ərazisində ilk dəfə olaraq keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə təşkili üçün şəhər və rayonlarda böyük hazırlıq işləri aparılır. Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq.

Növbədənə prezident seçkilərinin çoxsaylı yerli və xarici müşahidəçi izləyəcək.

7 fevral növbədənə prezident seçkilərində səsvermədən sonra bütün proseslərin aşkar həyata keçirilməsi üçün Müstəqil Media Mərkəzi də yardılıb. Media Mərkəzinin normal və hər cür texniki avadanlıqlar təchiz olunmaqla fəaliyyət göstərilməsi üçün geniş imkanlar yaradılıb. Əhəlinin seçki fəallığının artırılması üçün paytaxt Bakı şəhərində və bölgələrdə maarifləndirici tədbirlər keçirilir, çağırışlar edilir. Eyni zamanda, dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər də təşkil olunur.

SÜLHÜN, TƏRƏQQİNİN VƏ ƏMİN-AMANLIĞIN

TƏZAHÜRÜ

Azərbaycan xalqı 20 il öncə Cənab İlham Əliyevi prezident seçməklə sülhün, tərəqqinin, inkişafın, əmin-amanlığın və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə təmsil edən Azərbaycan Prezidenti İlham Əliyev sadıq və layiqli varisi olduğunu siyasi fəaliyyətində, əməlinə təsdiqlədi. Azərbaycanın maraqlarına xidmət edən layihələri ilə dünyada Azərbaycanın söz, əməl sahibi olduğunu nümayiş etdirdi. Şərqdən, Qərbdən Azərbaycana müəyyən təzyiqlər olsa da, ölkə başçısının rəhbərliyi ilə bütün problemlər müsbət həllini tapmış olur. Azərbaycanın nə qədər çətin geosiyasi xəritədə yerləşməsinə baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara söykənən daxili və xarici siyasəti nəticəsində ölkəmiz güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlətə çevrilib. Dövlət siyasətinin müasir modelini yaradan Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirməsinə nail olmuşdur. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim tələyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa

çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu Cənab İlham Əliyevin lehinə səs verdi və 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərzində ölkəmizin qazandığı uğurlar hər bir vətəndaşın diqqətindədir. 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi.

YENİLƏŞƏN VƏ MÜASİRLƏŞƏN GÜCLÜ DÖVLƏT

Bu gün Azərbaycanın uğurlarından əminliklə söz açarkən qeyd etməliyik ki, bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Azərbaycanın dinamik inkişafının göstəriciləri sırasında ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə dövlətimizin diqqət və qayğısı davamlıdır. Ölkəmizin istənilən bir sahəsində uğurları görmək mümkündür ki, bu da insanların firavanlığının təminində mühüm rol malikdir. Görülən işlər deməyə əsas verir ki, Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir ordu və xalqın etimadını doğruldub. Əldə olunan qələbələr, nailiyyətlər 7 fevral növbədənə prezident seçkilərindən sonra daha sürətlə davam etdiriləcəyi şübhəsizdir. Çünki Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət yalnız və yalnız xalqın rifahının daha da yaxşılaşmasına, dövlətin tərəqqisinin daha möhtəşəm şəkildə inkişaf etdirilməsinə hesablanıb.

Nəzakət ƏLƏDDİNQIZI

Meksikanın geniş oxuyucu kütləsinə malik olan "El Universal" qəzetində "Azərbaycan: ədalətsizlik və Qafqazda sülh axtarıqları arasında" sərəlvhəli məqalə dərc olunub. Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu ölkənin ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə Avropa Şurası Parlament Assambleyası (AŞPA) çərçivəsində Azərbaycan nümayəndə heyətinə qarşı hərəketlərin narahatlıq doğurduğu və müzakirələrə səbəb olduğu qeyd edilir. Həmçinin Azərbaycanın AŞPA-da iştirakına zərbə vuran məhdudiyyətlərin ədalətli və əsaslı olmasının bir sıra suallar doğurduğu bildirilir.

Müəllif Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən Avropanın Azərbaycana münasibətə eyni mövqeyi nümayiş etdirmədiyini, bütün beynəlxalq təşkilatların Ermənistanın onilliklər ərzində Azərbaycan ərazilərini işğal edərək, oradakı infrastrukturunu və

Meksika mətbuatı yazır: "Azərbaycan: ədalətsizlik və Qafqazda sülh axtarıqları arasında"

mədəni irsi dağıtdığını qəbul etdiyinə baxmayaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi və Ermənistanla sülhə yaxınlaşdığı bir dövrdə böyük dövlətlərin, xüsusilə Qərbin artan narahatlığının müşahidə olunduğunu qeyd edir. Eyni zamanda, Azərbaycanın uzun illər Əfqanıstan və İraq məsələlərində Qərbin müttəfiqi olduğunu və Avropanın enerji təhlükəsizliyində vacib rol oynadığını nəzərə alaraq baş verənlərin məntiqsiz və ədalətsiz göründüyünü vurğulanır.

Məqalədə AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı son hərəketlərinin arxasında duran səbəblərin ziddiyyət təşkil etdiyini, əslində Ermənistan tərəfindən törədilmiş hərəketlərə görə Azərbaycana qara yaxılaraq məsuliyyət daşdığına iddia edildiyi, bunun Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş əldə olunduğu bir vaxta təsadüf etməsinin Qafqazda sülhə nail ol-

maq əvəzinə keçmiş münacişənin əbədləşdirilməsi məqsədi daşdığına əsas verdiyi bildirilir. Həmçinin, Azərbaycanın Avropa Şurasına 23 illik üzvlüyündən sonra ölkə daxilində siyasi həmrəyliyin ən yüksək həddə çatdığı və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparıldığı bir vaxtda bəzi AŞPA-da aktorlarının Azərbaycana hücum etməyə başladığı qeyd olunur.

Məqalədə Azərbaycan nümayəndə heyətinə qarşı bu qərar Fransanın Azərbaycana qarşı son aqressiv münasibəti ilə əlaqələndirilir və bunun Ermənistanla və onun revanşist dairələrinə əsassız ümidlər verərək sülh prosesini təhlükə altına saldığı vurğulanır. Eyni zamanda AŞPA-dakı Ermənistan nümayəndə heyətinin Azərbaycan əleyhinə səs verməsinin bu ölkənin sülh prosesində maraqlı



olmasında qeyri-səmimiyyətinin göstəricisi olduğu bildirilir.

Müəllif, həmçinin Avropa İttifaqının Ermənistanla qeyd-şərtsiz müttəfiq olması seçərək Azərbaycana qarşı neqativ mövqə tutduğunu, Cozef Borrellin Azərbaycanı hədələdiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, eləcə də işğal zamanı öz yurdlarından qovulmuş yüzminlərlə azərbaycanlının taleyini həll etməkdən yayındığını qeyd edir, hazırkı vəziyyətdə Fransa ilə qarşılıqlı münasibət intensivləşməsinin regionda siyasi gərginliyin artmasına səbəb ola biləcəyini ehtimal edir.

Sonda Avropanın Qafqazda sülh proseslərini pozan müdaxiləçi siyasətinin Avropa İttifaqının bəyan etdiyi dəyərlərə zidd olduğu, bu tərz münasibətin dünyanı açıq-aşkar ikili standartlar qarşısında qoyduğu, bu mövqedən çıxış edən Avropanın sülhü deyil, daha çox münacişəni dəstəkləyən və regiondan kənar mübahisələri alovlandıraraq irəlilədiyi vurğulanır.

ABŞ-da Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) keçirilir. Nəticələrdən hələlik xəbərimiz yoxdur, yeni hədəfdə olan Azərbaycanı bu tədbirdə necə "cəzalandırıblar", deyə bilmərik. Fakt budur ki, beynəlxalq sənədləri əzib keçməyə gücü çatmayan zavallı kütə bu də məsələni dini müstəvidə həll etməyi düşünürlər. Hesab edirlər, daha doğrusu uydurduqları yalanın mahiyyəti budur ki, guya Qarabağdan kömən ermənilər məhz xristian olduqları üçün "öz doğma torpaqlarından qovulublar". ABŞ-da keçirilən sammit bu məqsədlə tərtib olunub. Hədəfdəki Azərbaycandır.

Bundan bir müddət əvvəl ABŞ Senatı Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının sənədini yayaraq Azərbaycanı Qarabağda dini ayrıseçkilik törətməkdə suçlamışdı. Bəli, ABŞ Senatı əlində imkanlar ola-ola heç bir araşdırma aparmadan sadəcə bir beynəlxalq təşkilatın, həm də o təşkilatın ki, idarə heyətində təmsil olunanların əksəriyyəti erməni əsillidir, rəyini əsas götürərək başqa bir ölkəni törətmədiyi cinayətlərdə, dini ayrı-seçkilikdə ittiham edir. Bu, daha çox qondarma "erməni soyqırımı"nın tanınmasına bənzəyir.

Yaşanmayan hadisəni həqiqət kimi qəbul edən əksər dövlətlərin parlamentləri qarşı Türkiyənin təkliflərini də eşitmək istəmirlər. Niyə, hansı məntiqlə bir ölkəni törətmədiyi cinayətdə ittiham etmək olar. Almanların, bəli, məhz almanların 1933-cü ildən 1945-ci ilə qədər 9 milyona qədər yəhudini məhv etmələri uzunmüddətli araşdırmalar, kütləvi məzarlıqlar, foto və video görüntülər, hal şahidlərinin söylədikləri materiallar əsasında soyqırımı kimi tanındı. Türkiyəni isə Avropanın tar-mar etdiyi, parçaladığı, işğal etdiyi Osmanlı dövləti zamanında baş verənlərə görə, həm də heç bir dəlil, sübut olmadan "erməni soyqırımı"nda ittiham edirlər.

Bu gün Azərbaycana qarşı da oxşar ssenarilər oynanılır, 30 il torpaqlarımızı işğal al-



Din azadlığı yalnız xristianlıqla bağlıdır mı?



tında saxlayan, 1 milyondan çox azərbaycanlı zorla öz evindən, yurdundan qovan, öldürən, əsir götürən, malını-mülkünü talayan, kəndləri, şəhərləri dağıdan, dini abidələri təhqir edən, məscidlərdə donuz saxlayan, tarixi abidələrimizi məhv edən, etnik təmizləmə aparən və ən nəhayət bütün beynəlxalq prinsipləri, qanunları ayaqlar altına atan Ermənistan Qərbin gözündə, sözündə yüksəklərə qaldırılır, azərbaycanlılara qarşı etdiyi vəhşiliklər barədə isə sadəcə, susmağa üstünlük verirlər. AŞPA-da baş verən son razılıqlar fikrini verin. Azərbaycanı ittiham edən ermənilərin hüquqlarının pozulduğunu, yeni bizim tərəfimizdən pozulduğunu bəhanə edərək bizə qarşı diskriminasiya metodunu işə salıblar. Amma 3 il bundan əvvələ qədər Qarabağda ermənilərin apardığı etnik təmizləməni, suveren ərazilərimizin işğalını, yüz minlərlə soydaşımızın pozulan hüquqlarını xatırlatmaq belə istəmirlər. Niyə, hansı səbəbə? Cavab birdir, biz Qərbin, xristian ailəsi deyilən Avropanın isla-

mofob siyasətinin qurbanlarıyıq. İstəsək də, çalışıb-vuruşsaq da, qalaq-qalaq sübutlar gətirsək də onlar bizi anlamaq istəməyəcəklər.

Alman deputat Frank Şvabe BBC-yə müsahibəsində deyir ki, "biz əvvəllər Qarabağın Azərbaycana aid olduğunu təsdiq edirdik". Belə çıxır ki, AŞ və AŞPA Ermənistanın işğalçı ölkə olduğunu da qəbul ediblər. Bəs niyə Avropa və bütün dünya üçün qəbul edilməz hesab edilən fakta - Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, soyqırımına, etnik təmizləməyə 30 il göz yumublar. Azərbaycanın separatçılara qarşı apardığı antiterror tədbirlərinə isə aqressiv və tələm-tələsik reaksiya verirlər. Görəsən, hansısa Avropa ölkəsi, yaxud ABŞ ərazilərində separatçı qurumun mövcudluğu ilə barışdırmı, qanunsuz silahlı dəstələrin fəaliyyətinə laqeyd qalardımı? Əlbəttə yox. Fransa Korsikanın azadlıq istəyinə necə reaksiya verdiyini öyrənmək üçün tarixçi, ya da araşdırmaçı olmağa ehtiyac yoxdur. Hər dəfə korsikalıların azadlıq arzusu qanla boğulub, ada-

nın minlərlə sakini həbsxanalara salınıb. ABŞ-da Kaliforniya, Texas, Florida, Nyu York və digər ştatlar azadlıq, ayrılma tələbi ilə çıxış edirlər. Amma Vaşinqtonun, daha doğrusu Ağ Evin repressiya maşını ilə toqquşurlar. Bu, onu sübut edir ki, Qərb özünə rəva görmədiyini başqaları üçün məqbul hesab edir. Qərb ölkələrindən kənarda baş verən hadisələri, müharibələri, etnik savaqları Vaşinqton, Paris və Brüssel "azadlıq mübarizəsi" kimi təqdim edir, özünə gələndə isə fərqli yanaşma ortaya qoyur. Azərbaycanlılara qarşı cinayətin bütün növlərinin tətbiq olunmasını Qərb adı hadisə kimi qəbul edir, ermənilərin az qala toy-bayramla Qarabağı tərk etmələrini isə etnik təmizləmə, dini münacişə damğası vurur.

Qayıdaq ABŞ-da keçirilən Sammitə, spikerlər arasında Xankəndidən olan "qaçqın jurnalist" Siranuş Sarkisyanın olması diqqət çəkir. Özünü media işçisi kimi təqdim edən, daha doğrusu qəbul edilən Siranuş 4 il bundan əvvəl separatçı hakimiyyətə etiraz əlaməti olaraq Qarabağı tərk edib. Deməli, heç bir qaçqınlıqdan söhbət gedə bilməz. "Qaçqın jurnalist" in tədbirin təşkilatçıları arasında yer alması isə Sammitdə verilən qərarların obyektivliyinə kölgə salır, ziddiyyətlidir. Əgər sammitdə "Dini etiqaad azadlığı"nın çəkisi önəm daşıyacaqsa, onda öncə Ermənistanın, yaxud xristian ermənilərin müsəlman azərbaycanlılara qarşı dini ayrı-seçkilik siyasəti, müsəlman olduqları üçün azərbaycanlıların qətlə yetirilməsi, əsir götürülməsi, izsiz-soraqsız yox edilməsi, müsəlman dini abidələrin, ibadət yerlərinin, ziyarətgahların dağıdılması faktı da bu sammitdə müzakirə olunan mövzular sırasında dayanmalı idi.

Amma bizə gələndə, mövzu Azərbaycan, yaxud hansısa müsəlman ölkəsi olanda münasibət dəyişir, qərəz önə çıxır. IRF Sammiti getdikcə islamofob və xristian fa-



natizmi ideyalarını təbliğ edir. "X" sosial şəbəkəsində ABŞ prezidentliyinə keçmiş ermənipərəst namizəd Vivek Ramasvaminin əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltar geyinmiş və arxa planda dağıdılmış məscidlərin şəklini paylaşmış. Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinin icraçı direktorunun belə bir şəkil paylaşması nədən xəbər verir? Bəlkə, din azadlığı adı altında dağıdılmış məscid görüntüsü paylaşmaq islamofob meyilləri deyil, başqa dindən olanlara nifrət və qərəzli ayrı-seçkilik də deyil.

Obyektiv və ritorik sual: Din azadlığı yalnız xristianlıqla bağlıdır mı?

V.VƏLİYEV

- Prezident seçkiləri üzrə təşviqat prosesi artıq iki həftədir ki, davam edir. Siz media qrupunun rəhbəri olaraq uzun illər ərzində seçki proseslərini izləmişiniz. Əvvəlki seçkilərlə müqayisədə budəfəki təşviqat prosesində hansı yenilikləri müşahidə edirsiniz?

- Azərbaycanda keçiriləcək 7 fevral növbədənə prezident seçkilərinə hazırlıq, o cümlədən təşviqat kampaniyası demokratik prinsiplər əsasında, seçicilərin öz fikirlərini azad şəkildə ifadə etməsi şəraitində davam edir. Namizədlər öz seçki platformalarını seçicilərinə çatdırmaq üçün bütün vasitələrdən, o cümlədən media subyektlərindən istifadə edirlər. Prezidentliyə namizədlər arasında həm bitərəf, həm də siyasi partiyaların təmsilçiləri var. Bu da seçkilərin demokratik prinsiplər, fikir müxtəlifliyi əsasında keçirildiyini söyləməyə əsas verir. Media qurumları da bütün bu fikir müxtəlifliyinə yer ayırırlar. Budəfəki seçkiləri media kontekstində əvvəlkilərdən fərqləndirən əsas məqamlardan biri budur ki, indiki təşviqat prosesində onlayn media subyektlərinə də şərait yaradılıb. Onlayn media subyektlərinin ödənişli təşviqat prosesində iştirak hüququ rəsmən tanınıb. Bu da həm onlayn media təmsilçiləri, həm də prezidentliyə namizədlər üçün çox əlverişlidir. Bu məqamda daha bir nüansa toxunmaq istəyirəm. İndiki seçki prosesi müşahidəçilərin çoxluğu ilə də diqqəti cəlb edir. Həm yerli, həm də beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin öz missiyalarını

“Təşviqatda iştirak edən çoxsaylı media subyektləri mövcuddur”

"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkilərində təşviqat prosesi ilə bağlı seçki-2024.az saytının suallarını cavablandırıb.



həyata keçirmələri üçün unikal şərait yaradılıb. İndiki seçkilərin başqa bir özəlliyi də var, o da ümumxalq səsverməsinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində təşkil olunmasıdır. Ölkəmiz müstəqilliyini elan etdiyi 33 ildə ilk dəfədir ki, seçkilərə suverenliyi tam bərpa edilmiş şəkildə gedir. Təsəffüfi deyil ki, indiki seçkiləri Zəfər seçkiləri adlandırırırlar. İşğaldan azad edilmiş ərazilərdə

ilk dəfə seçki məntəqələri fəaliyyət göstərir. Həqiqətən də, bu, çox qürurverici hadisədir. Bizlər də media təmsilçisi olaraq, bütün bu nüansları auditoriyaya çatdırmağa çalışırıq.

- Rəhbərlik etdiyiniz media qrupu ödənişli əsaslarla aparılan təşviqat prosesinə qatılmaq üçün MSK-da qeydiyyatdan keçib. Ötən 2 həftə ərzində prezidentliyə namizədlərdən bu istiqamətdə təkliflər almırsınız? Ümumilikdə bu sahədə vəziyyət necədir?

- "SƏS" Media Qrup təşviqat kampaniyasına fəal şəkildə qoşulub. Öncə Mərkəzi Seçki Komissiyasına seçki təşviqatında iştirakımızla bağlı yazılı müraciət ünvanlamışdıq və təklifimiz müsbət qiymətləndirilib. Rəsmi qeydiyyatdan durduqdan sonra prezidentliyə namizədlərin bəziləri ilə müqavilələr imzala-

mışıq. Həm "Səs" qəzetində, həm də "Səs" İnformasiya Agentliyində namizədlərin seçki platformaları və təşviqat məlumatları dərc olunur. Bütün bunlar Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara uyğun təşkil olunur. Ümumiyyətlə, bu sahədə fəallıq nəzərə çarpır. Təşviqatda iştirak edən çoxsaylı media subyektləri mövcuddur.

- Media subyektləri ödənişli təbliğatdan başqa, həm də ümumilikdə seçki prosesini işıqlandırırırlar. Bu prosesdə media üçün yaradılmış şəraiti necə dəyərləndirirsiniz? Aidiyyəti qurumlardan istədiyiniz suallara cavablar ala bilərsinizmi?

- Təbii ki, media subyekti olaraq hansı mənbədə informasiya varsa, onu almaq üçün mümkün üsullardan istifadə edirik. Əsas işimiz xəbəri mənbədən əldə etmək, onu hazırlamaq və oxuculara çatdırmaqdır. "Səs" Media Qrup olaraq ümumilikdə seçki prosesinin işıqlandırılmasında aktiv iştirak edirik. Bütün məlumatları ilkin mənbədən operativ şəkildə hazırlayıb oxuculara çatdırırıq. Artıq seçkilərin təbliğat mərhələsinin çox hissəsi geridə qalıb. Aidiyyəti qurumlardan məlumat əldə etmək bu gün daha asandır. Dövlət və ictimai qurumlar, o cümlədən, seçki prosesinin təşkilinə cavabdeh olan qurumlar suallarımızı və istənilən motivdə olan sorğularımızı qısa müddətdə cavablandırırırlar. Ümumiləşdirməklə qeyd edim ki, seçki prosesinin şəffaf və demokratik keçməsi üçün həm namizədlərə, həm mediaya, həm də seçicilərə üçün bütün şərait yaradılıb.

“Böyük Qayıdış körpü rolunda olacaq”



MÜNASİBƏT

"Bu gün ümumilikdə 72 nəfər olmaqla Laçına daha 23 ailənin köçürülməsi Azərbaycanın hərbi-siyasi yolla yaratdığı realığı qəbul etməyənlərə, o cümlədən ötən həftə bütün maskalarını yırtıb erməni separatizminə dəstək olaraq Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrini qəbul etməyən AŞPA-ya ən tutarlı cavabdır". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Füzuli şəhərinə daha 90 ailənin - 335 qarabağlının əbədi qayıdışı təmin olunmuşdu: "Bugünkü köçlə isə Laçın şəhərində məskunlaşanların sayı 1627 nəfərlik 431 ailəyə çatacaq. 30 il bu insanların haqlarını tanımayıb, bu gün 3-5 separatçının "tale-yindən" narahatlıq keçirən satılmış beynəlxalq təsisatları heç bir tribunada səslənəcək bəyanat, heç bir rəsmi sənəddə ifadə olunacaq məzmun bu



q ə -
dər məyus edə bilməzdi. Təbii ki, biz soydaşlarımızın qayıdış hüququna kimisə məyus etmək üçün vasitə kimi yox, milli prioritet olaraq baxırıq. Məlumdur ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müəyyən edilərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bizim beş milli hədəfimizdən biri kimi müəyyən edilib. Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamında da ifadə olunduğu kimi, "qələbənin əbədləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətəne qayıdışı təmin olunmalıdır". Böyük Qayıdışın uğurla reallaşdırılması

üçün isə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reintegrasiya təmin olunmalıdır. Daha sadə desək, qayıdandan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur ölkənin ən abad guşələrindən birinə çevrilməlidir".

Deputat bildirib ki, unutmamalıyıq ki, söhbət vandallar tərəfindən qəsdən yerlə-yeksan edilmiş və üstəlik dünyanın mina ilə ən çox çirklənmiş ərazisində quruculuq və bərpadan gedir: "Bu proses çevik və səmərəli, amma eyni zamanda çox ehtiyatlı yanaşma tələb edir. Ötən üç illik period göstərir ki, Azərbaycan bu vəzifənin öhdəsindən gözlənilməyən qədər çox daha yaxşı gəlir. Yalnız elə ötən 2023-cü ilə nəzər salsaq, ilin ən mühüm nailiyyətlərindən biri də, heç şübhəsiz, Qarabağ və Şərqi Zəngəzurdə həyata keçirilən böyük quruculuq prosesidir. Mart ayında Talış kəndinə, mayda Laçına, avqustda Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlər baş tutdu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində isə ifadə etdi ki, 2024-cü ildə Kərkicahan, Malibəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə Böyük Qayıdış başlanacaq. Məhz Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bu mənada, işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətdə planlı və vahid konsepsiyaya əsaslanan həzırkı yanaşmanın alternativini yoxdur. Eyni zamanda keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışı və dayanıqlı məskunlaşması həm də böyük Zəfərimizin əbədləşdirilməsi üçün də başlıca şəhərdir. Hər kəs əmin ola bilər ki, mövcud siyasi iradə bütün zəruri tədbirləri görərək vətəndaşların işğaldan azad olunmuş torpaqlarda əbədi və təhlükəsiz şəraitdə məskunlaşmasını təmin edəcək".

Rəşid Qarayev

“Arbitraj haqqında” qanunun əhəmiyyəti nədən ibarətdir?

VƏKİL AÇIQLADI

“Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən "Arbitraj haqqında" qanun qəbul edildi. Əslində Azərbaycan özü Beynəlxalq Arbitraj Məhkəməsinin qərarlarını icra edirdi. Yəni, biz ayrı-ayrı dövlətlərdə arbitraj məhkəmələrinin qəbul etdiyi qərarların icrasını əhəmiyyətli dərəcədə gücləndirdik. Amma Azərbaycanın daxilində arbitraj məhkəmələri fəaliyyət göstərmir. Bu da arbitraj haqqında qanununun olmaması ilə bağlı idi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov deyib.

Xəyal Bəşirov sözlərinə belə davam edib: "Artıq arbitraj haqqında qanun qəbul edildi. Əslində bu xarici elementli mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlərdən biridir. Düşünürəm ki, məhz bununla bağlı beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının qanun layihəsini hazırlamasına zərurət yaranıb. Təbii ki, Azərbaycanda bu gün beynəlxalq xüsusi hüquq haqqında qanun mövcuddur. Amma qeyd etdiyimiz kimi beynəlxalq arbitraj haqqında qanunumuzun olmadığına görə, Azərbaycanın daxilində arbitraj məhkəmələrinin fəaliyyət göstərməməsi səbəbindən bu qanun yeni qəbul edildiyinə görə beynəlxalq xüsusi qanunda da ehtiva olunmalıdır. Məhz bu səbəbdən Azərbaycanda arbitraj haqqında qanunvericilik hakimiyyəti olan parlamentdə qəbul edilməsi və Prezidentə imzalanmaq üçün göndərilməsindən sonra bu qanunun qəbul edilməsi yenidən beynəlxalq xüsusi hüquq haqqında qanun layihəsinin hazırlanması zərurətini yaradır.

Düşünürəm ki, xarici elementli mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı arbitraj haqqında qanunun gələcəkdə Azərbaycanda arbitraj məhkəmələrinin yaradılması və bundan sonra beynəlxalq xarici elementli mülki hüquq münasibətlərində iştirak edəcək xarici fiziki hüquqi şəxslərlə münasibətlərin tənzimlənməsi orada ehtiva olunmalıdır".

Ayşən Vəli

A İmaniya Bundestaqının Avropa Şurası Parlament Assambleyasındaki nümayəndəsinin, AŞPA-nın Azərbaycana qarşı son dərcə sət qararının əsas təşəbbüskarlarından birinin, daha dəqiq desək, Frank Şvabenin BBC-yə müsahibəsi diqqəti cəlb etməyə bilməz. Bu müsahibə ələlxüsus da əsas problemlərin nəzərdən keçirilməsi kontekstində daha böyük maraq doğurmaqda və daha çox incələnməkdədir, çünki Avropa Şurası, ATƏT və hətta BMT kimi demokratik təsisatların fəlsəfəsinə və fəaliyyət prinsiplərinə qətiyyətlə uyğun gəlmir və bu baxımdan da müzakirələrə səbəb olub.

Göründüyü kimi, Azərbaycana və Türkiyəyə münasibətdə AŞPA tərəfindən tamamilə fərqli yanaşma, ədalətsiz mövqə sərgilənir və heç bir əsas olmadan hər iki ölkənin ittiham edilməsinə, ən azından qınanılmasına maraq da diqqətdən yayınmır. Hər iki ölkə ilə əlaqədar ən xırda məsələlərin müzakirəsinə can atan AŞPA adlı bir qurum heç bir əsas və argument olmadan qərəzli yanaşma ortaya qoyur və artıq hər kəs bunun fərqindədir. Amma bütün dünya onun da fərqindədir ki, Ermənistanın işğalçılıq siyasətinə, təcavüzkarlığına, həmin ölkənin vəhşiliyə, vandallığa rəvac verməsinə onillər boyu bu təşkilat susaraq heç bir reaksiya belə bildirməyib. Nə Xocalı faciəsi kimi dünyanın yaddaşına həkk olunan insanlıq dramına, nə ermənilər tərəfindən törədilən digər qətləmlərə, nə insanlara verilən işgəncələrə, nə azərbaycanlıların öz yurd-yuvalarından ölüm təhdidi ilə didərgin salınmasına AŞPA-nın Şvabe kimi ikiüzlüləri tərəfindən heç bir dəfə münasibət belə bildirilməyib.

Qarlı qış gecəsində Xocalıda insanları qətlə yetirənlərə, sonra da cəsədlər üzərində təhqiramiz hərəkətlər edənlərə bu təşkilatın Şvabe kimi ikiüzlüləri bir kəlmə narazılıqlarını belə ifadə etməyiblər. Bütün bu qansızlığın, vəhşiliyin müəllifi olan ölkəyə, Ermənistan da qətiyyətlə etiraz belə edilməyib. Maraqlıdır, görəsən nəyə görə? Nəyə görə Ermənistanın silahlı qüvvələri, daha doğrusu terrorçuları, separatçıları azərbaycanlıları öz doğma torpaqlarında qətlə yetirəndə, onlara məhz insanlığa sığmayan işgəncələr verəndə Şvabe kimiləri ağızlarına su alıb susurdular? Ölüm, əsirlik, işgəncə təhdidi fonunda ayaqyalın, başaçaq qarlı dağ yolları ilə azərbaycanlıları canlarını qurtarmaq üçün kilometrərlə məsafə qət edib öz yurd-yuvasından didərgin düşəndə həmin bu ikiüzlülər hara baxırdılar? Faciədən sonra foto və video materialları da görməmişdilərmi? Görmüşdülər, amma müşahidəçi mövqə sərgiləyirdilər. Nə səbəbə müşahidəçi mövqə sərgiləyirdilər, ona görə ki, qətlə yetirilənlər müsəlmanlar, azərbaycanlılar idilər? Dinmirdilər ona görə ki, onları qətlə yetirənlər xristianlar idi? Təkcə bu fakt onu deməyə əsas vermirdi ki, bu təşkilatlar mahiyyətcə xristian klublarından biri olub və ələ indi də həmin klubdan başqa bir şey deyil? Şvabenin timsalında o zaman dinməyən, münasibət belə bildirməyən digər ikiüzlülər də xristian klubunun təmsilçiləri olub, desək yanlışdır deyilmi? Qətiyyətlə yanlışdır. Qarlı dağ yolları ilə ayaqyalın kilometrərlə yol qət edən azərbaycanlıların bəziləri don vurmaya səbəbindən ayaqlarını itirdikləri zaman AŞPA-da təmsil olunan Şvabe kimi ikiüzlülər buna məhəl də qoymadırsa, amma avtomobil yolu ilə və heç bir təhdid, heç bir təzyiq, heç bir qorxu olmadan, özü də köməkliklər edilərək, özlərinə məxsus olmayan torpaqları şəxsi maşınları ilə tərk edən ermənilərə görə vay-şüvən qaldırırsalarsa, bunların toplaşdığı quruma, təşkilata xristian klubu adı verməkdə qətiyyətlə yanlışdır.

Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə heç bir dəfə də olsa işğal olunmuş ərazilərdə monitorinq barədə düşünməyənlər nə əcəb Laçın dəhlizi barədə qondarma söz-söhbətlər uydurulan kimi bu qurumun divarları arasında qondarma humanitar fəlakət həyəcanını süni şəkildə yaratdılar və müşahidə missiyasının təşkil olunması barədə müzakirələr aparmağa başladılar? Ermənistanın işğal etdiyi ərazilərdə müşahidə missiyasının göndərilməsini 30 il ərzində olmayan ağıl-



İkiüzlülərin toplaşdığı XRİSTİAN KLUBU

larına belə gətirməyənlər 2020-ci ilin noyabrından sonra nədənsə Qarabağdakı ermənilərin təhlükəsizliyi və mədəni irsi problemləri ilə çox maraqlanmalı oldular. Yəni de sual olunur ki, niyə? Niyə 30 il ərzində azərbaycanlıların təhlükəsizliyi və mədəni irsi barədə maraqlanmayanlar ermənilərlə bağlı dərhal maraqlanmalı oldular? Əgər insanların təhlükəsizliyi bu Şvabe kimi ikiüzlüləri maraqlandırırdsə, beş-on erməni yox, bir milyondan artıq azərbaycanlının təhlükəsizliyi onları maraqlandırardı. Həmçinin, mədəni irsə görə narahat olanlardırsa, hayların olmayan irsinə yox, Azərbaycan xalqının mədəniyyət beşiyi sayılan Qarabağın mədəni irsinə görə narahat olmalı idilər. Biz bunların heç birinin 30 il ərzində "narahat" olduğunu qətiyyətlə görmədik. Azərbaycan xalqına məxsus sayızsız-hesabsız mədəniyyət abidələri, yüzlərlə məscid, minlərlə qəbirüstü abidələr, sərdabələr, daş yaddaşında olan kitabələr erməni vandalları, separatçıları tərəfindən dağıdılanda, məhv ediləndə, Ermənistan da buna düz 30 il rəvac verəndə indi eynən Şvabe kimi bir dənə də yaxasını cıran tapılmadı. Niyə? Ona görə ki, mədəniyyət abidələri talan edilən xristian dini mənsubiyyətli xalq deyildi? Ona görə ki, islam dini mənsubiyyəti olan xalqın mədəni irsi talanırdı? İndi də boğazları cırlana qədər çığırırlar ona görə ki, müzakirə mövzusu məhz xristian ölkəsi olan Ermənistanın olmayan mədəni irsidir? AŞPA-nın Şvabe kimi ikiüzlüləri özlərinin həmin o xristian klubundan çoxmu razıdırlar və görəsən belə bir qurumda, təşkilatda təmsil olunmaqdan nə dərəcədə "qürur hissi" keçirirlər?

2008-ci ildə dinc aksiya iştirakçılarının Ermənistan hakimiyyəti tərəfindən atəşə tutulmasına AŞPA niyə reaksiya vermədi? 2018-ci ilə qədər Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətinin hər ikisinin jurnalistləri həbs etməsinə, söz azadlığına imkan verməməsinə, həmin ölkənin iqtisadiyyatdan gələn gəlirləri hər ikisinin öz vəsaiti kimi mənimsəməsinə AŞPA niyə illər ərzində susdu? Yaxud indiki Ermənistan hakimiyyətinin özünün bü-

tün siyasi rəqiblərini dəmir barmaqlıqlar arxasına salmasını da 5 ildir ki, görməməzliyə niyə vurmaqdadırlar? Koçaryanın da, onun oğlunun da siyasi məhbus olmasını da bilmirdilər? Bilirdilər, amma bunları görməməzliyə vururdular. Bütün bu görməməzliklərin fonunda isə AŞPA-nın Azərbaycan üzrə Monitorinq Qrupunun hesabatlarında hətta müxalifətçilər arasında baş verən toqquşmalar da, media və QHT-lərin kobud qanun pozuntuları da ölkəmizin hakimiyyətinin guya demokratiya və azadlığı boğmaq cəhdi kimi səciyyələndirilib. Bu qədər də ayrıseçkilik olmaz və bu qədər aydın şəkildə buruzə verən ayrıseçkiliyi ancaq AŞPA kimi tanınan, eləcə də ikiüzlü Şvabe kimilərin təmsil etdiyi xristian klubu edə bilər.

Ölkədə ifadə azadlığı barədə ağız dolusu danışan, daha doğrusu, müsəlman ölkələrinə ağız büzən avropalılar bilmirdilərmi ki, elə Avropanın düz ortasında, Fransada, İspaniyada və digər ölkələrdə nümayişçilərə nə dərəcədə divan turulub? Katalonlar öz səsələrini çıxardıqları zaman rezin güllələrlə, gözyaşardıcı qazlarla onların səsini İspaniya hökumətinin necə boğduğunu da bilmirdilər? Şvabe kimi ikiüzlülər bilmirdilərmi ki, etirazçıların üstünə itlərin salınması, atların ayaqları altında onların ezilməsi də elə Avropa ölkələrində müşahidə olunan hallardır? Azərbaycan kimi ölkələri müzakirə etməzdən əvvəl həmin o xristian klubunun ikiüzlü təmsilçiləri, məhz korrupsiyanın Aİ iqtisadiyyatına hər il vurduğu ziyanın 120 milyard avroya yaxın olduğunu niyə yada salmırlar? İndi Makronun oyuncağı, marioneti kimi çıxış edən Şvabe bilmirdi ki, Fransa kolonial siyasət aparıb və bir çox Afrika ölkələrində milyonlarla yerli əhəlinin qətlini həyata keçirib? Şvabe kimi ikiüzlülər guya Fransanın müstəmləkəçiliyi barədə, fransızlar tərəfindən törədilən vəhşiliklər barədə də bilmirdilər? Bilirlər, amma səsələrini çıxarmırlar. Ona görə ki, Fransa da xristian ölkəsidir və bu ölkə bərsində müzakirə belə ikiüzlülərin təmsil etdiyi təşkilatda qəbul edilməzdir. Belə çıxır ki, AŞPA adlı quruma haqq, ədalət, qanun, reallıq, həqiqət və digər məsələlər qətiyyətlə lazım

deyil. Bu qurum üçün sadalananların heç biri də maraqlı hesab olunmur. Maraqlı olan müzakirə olunacaq ölkənin hansı dini mənsubiyyətli olmasıdır. Əgər islam ölkəsidirsə, deməli, haqqı da, ədaləti də, qanunu da, beynəlxalq hüququ da tapdalayıb vicdansızcasına hücum etmək həmin qurumun Şvabe kimi ikiüzlüləri üçün məqbul sayılır. Yox əgər xristian ölkəsidirsə, günahı belə görməməzliyə vurulur, həta müdafiə də edilir. Yeni bir xristian klubu kimi, xristian ölkələrinin tərəfini saxlayanların klubu kimi fəaliyyət göstərir. Bəli, bu dərəcədə cılızlıq nümayiş etdirilir və qurum artıq özünü belə tanıdıb.

Onu da diqqətə çatdırmaq ki, cinsi azlıqlar məsələsinə də AŞPA məhz Azərbaycana qarşı başqa bir problem kimi qabardır. AŞPA-nın "Azərbaycan parlament nümayəndə heyətinin əsas etibarilə təsdiqlənmiş səlahiyyətlərinə etiraz edilməsi" adlı qətnamənin 3-cü bəndində "Cənubi Qafqazda LGBTİ hüquqlarının iddia edilən pozulması" qətnaməsinə açıq şəkildə istinad edilir. Uqanda məktəblərində LGBTİ ideyalarının təbliği ilə məşğul olan AŞPA adlı qurum və onun Şvabe kimi ikiüzlüləri ya başa düşə bilmirdilər, ya da başa düşmək istəmirdilər ki, Azərbaycan Uqanda deyil, müsəlman ölkəsidir və bizim ölkəmiz üçün belə bir məsələ qəbul edilməzdir. Onlar dərk etmək istəmirdilər ki, bizim ölkəmizdə orta məktəblərdə bu mövzuda hər cür təbliğat qəti şəkildə qadağandır. AŞPA adlı qurum, onun Şvabe kimi ikiüzlü təmsilçiləri cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı qanunların pozmaqda Azərbaycanı ittiham etməyə çalışır və nəzərə də almır ki, bizim ölkəmiz müsəlman ölkəsidir və bu məsələ Azərbaycan xalqının mentalitetinə tamamilə zidd olan məsələdir. Cinsi azlıqların təbliği, eynicinslilərin niğahı və sair buna müvafiq məsələlər bizim üçün tamamilə yaddır, qəbul edilməzdir və bizə savadlıların belə bir iradı da qətiyyətlə qəbul edilə bilməz. Bunu qoy elə həmin o xristian klubu özü qəbul etsin və öz-özünə də şamil etmiş olsun.

İnam Hacıyev

Qalib Liderlə uğurlu gələcəyə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağsu rayonunda seçicilərlə növbəti görüş keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin



bə və 2023-cü il-də keçirilmiş lokal antiterror tədbirləri ilə suverenliyimizin tam şəkildə bərpa edildiyini vurğulayıblar. Qeyd ediblər ki, aparılan bərpa və quruculuq işləri ilə işğaldan azad olunmuş ərazilərimiz yenidən canlanır.

Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək Zəfər seçkisində Yeni Azərbaycan Partiyasının namizədi, Qalib Xalqın Qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək bizə Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

öz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Elnur Fərzəlizadə, Günay İnatəyova, İslam Bəhrəmov və Tahir Xası çıxış ediblər. Natiqlər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış Qələ-

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Laçın rayonundan olan seçicilərlə görüş keçirilib. Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Sevinc Əliyeva, Solmaz Məhərrəmov, İlham Qəhrəman və digərləri çıxış ediblər.



sentyabrın 20-də Qarabağ bölgəsində uğurla başa çatan antiterror tədbirləri nəticəsində dövlətimizin öz suverenliyini bərpa etmə-

“Müzəffər Liderimizi dəstəkləyirik!”

Çıxışlarda dövlət başçısı İlham Əliyevin Azərbaycan dövlətçiliyi üçün misilsiz xidmətlərindən, həmçinin, rayonda görülən quruculuq işlərindən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, 2023-cü il

sindən bəhs edilib. Bildirilib ki, bu uğurların davamlı olması üçün ölkə seçiciləri, o cümlədən laçınlılar fevralın 7-də yenidən cənab İlham Əliyevə səs verəcəklər. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.



2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Babək rayon təşkilatında şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, eləcə də ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Görüşlərdə Naxçıvan MR Ali Məclisinin deputatı, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, Naxçıvan MR Ali Məclisinin deputatları Turan Məmmədli, Hacıfəxrəddin Səfərli, Esmi-

“Davamlı inkişafa səs verəcəyik!”



ra Həsənova, Həbibə Allahverdiyeva, Hüseyin Niftəliyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına yüksək qayğı göstərilir. Eləcə də, həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirib. Natiqlər bütün seçiciləri səsvərmə hüququndan düzgün istifadə edərək, qalib Liderə səs verməyə çağırıblar.



2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Sumqayıt şəhər təşkilatında “Stansiya Sumqayıt” yaşayış məsivi ərazisində yaşayan seçicilərlə görüş keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



İlham Əliyev Azərbaycana böyük uğurlar qazandıran qalib Liderdir!



Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, təşviqat qrupunun üzvləri Varis Yolçuyev və Elvin Əlizadə çıxış ediblər. Çıxışlar zamanı qeyd olunub ki,

son 20 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Azərbaycan

can bütün sahələrdə Cənubi Qafqazın Lider dövlətinə çevrilib. İlham Əliyev Azərbaycana böyük uğurlar qazandıran qalib Liderdir!

Qazanılan tarixi Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıblar. Seçicilər 7 fev-

ralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verəcəklərinə əminlik ifadə ediblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.



QALIB XALQIN QALIB LİDERİ!

İLHAM ƏLİYEV

7 FEVRAL 2024
PREZİDENT SEÇKİLƏRİ



YENİ AZƏRBAYCAN
PARTİYASI



Seçim bəllidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçiqabağı təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda seçicilərlə növbəti görüş keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, partiyanın İdarə Heyətinin

üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, təşviqat qrupunun üzvləri Sakit Rəsulov, Anar Şahmuradov və Qalib Həsənov çıxış ediblər. Çıxışlarda cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə hər bir sahədə misilsiz uğurların əldə edilməsindən ge-



niş bəhs edilib.

Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. 7 fevralda keçiriləcək prezident seçkilərinin bu vaxta qədər ölkəmizdə keçirilmiş seçkilərdən əsas fərqi ondadır ki, bu seçkilər bütöv Azərbaycan ərazisində keçiriləcək. Həmçinin görüşdə azad edil-

Milli dövlətçilik tariximizin qızıl dövrü...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Suraxanı rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova və Sevinc Fətəliyeva, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, YAP Mərkəz Seçki Qərargahının üzvü Bəhruz Quliyev, təşviqat qrupunun üzvləri Hacığa Bağirov, şəhid anası Xalidə Həmzəyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illəri birmənalı şəkildə milli dövlətçilik tariximizin qızıl dövrü adlandırmaq olar. Çünki heç vaxt xalqımız indiki qədər yüksəliş dövrünü yaşamayıb, dövlətçilik tariximizdə indiki qədər güclü, milli birliyi, bütövlüyü təmin edilən misli görünməmiş tərəqqi illəri olmayıb. Bildirilib ki, Zəfər yolu Azərbaycanı yeni qələbələrə aparır. Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər. Seçicilər isə xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, kampaniya çərçivəsində rayonun Hövsan və Əmircan qəsəbələrində seçicilərlə fərdi görüşlər keçirilib.



Möhtəşəm Qələbədən yeni zəfərlərə...



2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçiqabağı təşviqat kampaniyası çərçivəsində Xətai rayonunda seçicilərlə görüş keçirilib. Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, təşviqat qrupunun üzvləri - Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Elçin İbrahimov, Mustafa Şükürov və Hicran Şerifov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası "Qalib xalqın qalib Lideri" şüarı ilə təşviqat kampaniyasını uğurla davam etdirir. Hər bir seçki prosesinə həmin dövrün çağırışını əks etdirən devizlə qatılan partiyanın bu siyasi kampaniya üçün seçdiyi şüar dününümüzü, bu günümüzü və gələcək hədəflərimizi təqdim edir. Müstəqillik tari-

ximizdə ilk dəfə bütün ölkə erazisini əhatə edəcək, Zəfər seçkiləri kimi səciyyələndirilən prezident seçkiləri cənab İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətinin təqdimatı olacaq. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı zəfərdən-zəfərə aparən Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı şanlı Qələbə səhifəsi ölkəmizin qarşısında yeni imkanlar açdı. Prezident İlham Əli-



vin qətiyyəti, müdrik və uzaqqören siyasətinin, həmçinin xalqımızın dövlətimizin başçısının ətrafında dəmir yumruq kimi birləşməsinin məntiqi nəticəsi olaraq ərazi bütövlüyümüz və suverenliyimiz bütün ərazilərimizdə tam olaraq bərpa edildi.

Azərbaycanın yeni dövrünün daha möhtəşəm zəfərlərlə zənginləşdirilməsi, hədəflərin yüksək səviyyədə yerinə yetirilərək müasir tariximizin daha parlaq səhifələrinin yazılması üçün 7 fevral tarixində keçiriləcək prezident seçkilərində fəal iştirak edərək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verək!

Seçicilər seçki hüquqlarından istifadə edərək yeganə seçimləri olan cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər!



Ölkə gənclərinin ən böyük himayədarı!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçiqabağı təşviqat kampaniyası çərçivəsində Kəngərli rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Dadaş Qasimov, Salman Quluzadə, Əfsanə Hüseynova çıxış ediblər.

Natiqlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xəttin Azərbaycanı dünyanın ən müasir və inkişaf etmiş dövlətlərindən birinə çevirdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, bu nailiyyətlərin əldə edilməsində gənclər siyasətinin də mühüm rolu var. Bildirilib ki, ölkə gəncləri-

nin dövlət və onun Lideri ilə qırılmaz vəhdət yaratması torpaqlarımızın işğaldan azad edilməsində müstəsna rol oynayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərfələrlə yazılıb.

Natiqlər gəncləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı rayon gəncləri 7 fevral tarixində seçki məntəqələrinə gedərək ölkə gənclərinin ən böyük himayədarı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. Qeyd edək ki, Kəngərli rayonunun Çalxanqala, Qarabağlar, Təzəkənd, Xok, Yeni Kərki, Xıncab kəndləri və Qıvrıq qəsəbəsində məhəlli görüşlər də keçirilib.

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçiqabağı təşviqat kampaniyası çərçivəsində kəlbəcərli gənclərlə görüş keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupunun üzvləri Aytac Sadıqzadə, Göyüş Şəfizadə, Gülşən Muradxanlı, Alı Həsənov, Sımarə Abbasova, Yusif Mehdiyev çıxış ediblər. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük



sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti və yenilməz ordumuzun şücaəti sayəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən danışılıb. Ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıblar. Natiqlər gəncləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.

Görüşdə çıxış edən kəlbəcərli gənclər yeganə seçimlərinin qalib Lider İlham Əliyev olduğunu əminliklə ifadə ediblər! Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.



2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçiqabağı təşviqat kampaniyası çərçivəsində Qubadlı rayonundan olan seçicilərlə görüş keçirilib. Əvvəlcə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, partiyanın Veteranlar Şurasının üzvü Əli Həsənov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, YAP Təftiş Ko-



Qalib Azərbaycanın qarşısında yeni perspektivlər açılıb

missiyasının üzvü Badam Hüseynova çıxış ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə "Qalib xalqın qalib Lideri"

şüarı ilə gedir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.



Bəşər tarixinin ən vəhşi toplumunun ermənilər olduğunu desək səhv etmərik. Çünki bu toplum ən iyrenc vasitə və üsullardan istifadə etməklə insanlığa qarşı terror aktları törədir, amansız qətləmlər həyata keçirir. Təkcə son 2 əsrdə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin qurbanı olub. Bu müddətdə yüzlərlə şəhər yer üzündən silinib, kəndlər, qəsəbələr xarabazarlığa çevrilib. Təəssüflər olsun ki, sivil dünya vandal aktlarının təmsilçilərinə qarşı heç bir hüquqi tədbirlər görmək, sanksiyalarla cəzalandırmaq kimi tələblərlə çıxış etməyiblər. Əksinə, müəyyən hallarda hərbi-siyasi dəstəkləri ilə erməniləri daha amansız qətləmlər həyata keçirməyə qışdırıblar. Məhz bu kimi dəstəyin nəticəsi olaraq ermənilər 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə 7 min əhalinin yaşadığı Xocalı şəhərində tarixin ən amansız soyqırımı aktını həyata keçirdilər. Bu vəhşiliyin dünya miqyasında hələ də bəzi ölkələr tərəfindən soyqırımı aktı kimi tanınmaması dünyanın ədalətsiz olmasından və hadisələrə ikili yanaşmasından irəli gəlir. Halbuki, əksər dövlətlər, o cümlədən ABŞ özünə ən böyük təhlükəni beynəlxalq terrorizmi görür. Ekspertlərin gəldikləri qənaətlərə görə, beynəlxalq terrorizmin digər cinayətlərdən fərqi ondadır ki, orada, eyni zamanda, üç tərəf iştirak edir. Birincisi, onun təşkilatçıları - Sarkisyan rejimi və ətrafı, ikincisi, terrorun qurbanları (Xocalıda 63 uşaq olmaqla, ümumilikdə, 613 insan soyqırımı məruz qalmışdır), üçüncüsü isə, terrordan sağ qalan insanlar. Beynəlxalq terrorizmdə terrorçuların hədəfi qurbanlar deyil, sağ qalmış insanlardır. Terrorçular törətdikləri cinayətləri nə qədər dəhşətli tərzdə yerinə yetirirlərsə, sağ qalmışlara qarşı təsiri bir o qədər çox olar. Bununla da, siyasi motivli planların həyata keçirilməsi üçün unikal imkanlar əldə etmiş olurlar. Bu mənada, Xocalıda insanlığa və bəşəriyyətə qarşı yönələn soyqırımı törətməklə erməni terrorçuları ətraf rayonların əhalisini qorxudub, torpaqların işğalını həyata keçirmək niyyəti güdmüşlər.

Terrorçuların hədəfi öldürülənlər deyil, sağ qalanlardır

ABŞ-da 2001-ci il 11 sentyabrında törədilən terror aktını da terrorçular erməni terrorçularına xas vəhşiliklə həyata keçirmişlər. O zaman terrorçuların hədəfi öldürülən 3000 nəfər deyildi. Məqsəd sağ qalanlar olmuşdur. O mənada ki, sağ qalanlar terror aktından dəhşətə gələcək və hakimiyyət müsəlmanlara qarşı cəza tədbirlərinə başlayacaq. Bu zaman isə müsəlmanlara təcavüzdən özlərini qorumaq üçün ayağa qalxacaqlar. Prinsipcə terrorçu nə qədər vəhşicəsinə qətləmlər həyata keçirə, qədarlıqlar törətsə, bir o qədər planlarını reallaşdırmağa yaxın olduqlarını düşünürlər. Qətləmdən qaçanlar gedib, insanlara çatdırırlar ki, cinayət yerində uşağa, qocaya, qadına baxmırırlar, hər kəs vəhşicəsinə öldürülür, çarmıxa çəkilir, işgəncələrə məruz qalır. "Uzaqlara qaçmaq, gözlənilən faciələrdən qurtulmaq deməkdir". Bu ssenarini ermənilər 1992-ci il fevral ayının 26-da Xocalıda törətdilər. Məhz bu soyqırımı aktından sonra digər ərazilərdə işğal edildi. Xocalı sanki digər rayonların işğalı üçün katalizator rolunu oynadı. Ermənilər Xocalıda soyqırımın miqyasını o qədər genişləndirdilər ki, bunu beynəlxalq terrorizm kimi dəyərləndirmək mümkün deyil. Çünki erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir. Bu qaydaları erməni terrorçuları çox gözəl bilir. Beynəlxalq terrorizmin digər cinayətlərdən həm də fərqi ondadır ki, adi cinayətdə şəxsi varlanma əsas götürülür. Cinayətkar girir evə, dağdır, pulu, qızılı götürüb gəlir. Beynəlxalq terrorizmdə isə vara-dövlətə maraq göstərilir. Məqsəd yalnız siyasi motivdir. Hökumətə və xalqa işarə vurulur ki, bu cinayətlərdən də dəhşətliyini edə bilərik, bizim şərtləri qəbul edin. Adi cinayətdə müstəntiq törədilmiş cinayətlərin etiraf edilməsi üçün derindən-qabıqdan çıxır, Beynəlxalq cinayətdə isə "biz etmişik, bunan da dəhşətliyini edə bilərik" deyə bildirirlər. Necə ki, Serj Sarkisyan terrorçulara xas formada cinayətlərini etiraf etmişdir.

Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bildirdi ki, zarafat edirik

İngilis jurnalisti Tomas de Val "Qarabağ" kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyanın sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: "Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bildirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarıyıq". Azərbaycanlılara qarşı soyqırımı həyata keçirən S.Sarkisyanın hakimiyyətə gətirilməsində Rusiya maraqlı olub. Erməni terrorizmi budur. Beynəlxalq terrorizmin davamı olan terrorizm. Azərbaycan 44 günlük Vətən müharibəsində 30 illik erməni işğalı altında olmuş torpaqlarını azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra dünya dövlətləri təfindən Xocalı soyqırımının tanınması üçün daha geniş iş aparılmalıdır. Bunun üçün dövlətimizin hər cür imkanları mövcuddur. Bu məsələdə dost, qardaş ölkə olan Türkiyənin imkanlarından da istifadə edilməlidir. Çünki Türkiyə dünyanın ən güclü və qüdrətli dövlətlərindədir. Heç bir dövlət Türkiyənin razılığı və dəstəyi olmadan dünya siyasətində beynəlxalq miqyaslı layihələri icra edə bilməz. Düzdür, Türkiyə özü də beynəlxalq terrorizmindən əziyyət çəkir. Lakin Türkiyə dövləti terrorizmə qarşı sərt və qətiyyətli mübarizə aparmaqla möhtəşəm uğurlar əldə edib. Bunla belə Türkiyə bəzi məsələlərdə, xüsusilə ilə də ən azı PKK-ı terror təşkilatı kimi tanımaqda tərəddüdlər edir. Halbuki ABŞ 1999-cu il də PKK-nı terror təşkilatı kimi tanıyıb. Türkiyənin bu məsələlərdə qərarlı olması obyektiv səbəblərlə əlaqələndirilir. Səbəblərdən biri kimi ekspertlər onu göstərir ki, beynəlxalq aləmdə terrorizmin vahid tərfi yoxdur. Bizim

Erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir



üçün terrorçu olan təşkilat, digərləri üçün milli qəhrəman, xalqın və dövlətinin xilaskarı kimi təqdim olunur. Terrorizmlə bağlı 120-yə qədər müxtəlif məzmunlu təriflər olsa da, vahid, hər kəs tərəfindən qəbul olunan universal mövqə yoxdur. Məsələn kimi ABŞ və Qərbi ölkələri bin Ladeni ən qorxulu terrorçu kimi tanısa da, ərəb dövlətlərinin xalqları onu milli qəhrəman kimi qəbul edib, dəyərləndirirdilər. Məhz bu amili nəzərə alan ABŞ bin Ladeni öldürdükdən sonra onun fiziki bədənini dənizdə basdırmağa üstünlük vermişdir. Çünki ABŞ ehtiyat etmişdir ki, insanlar onun məzarını ziyarətə çevirməklə ona gözdağı vermiş olarlar. Eləcə də "Daşnaksütyun" və "ASALA" terror təşkilatları Ermənistan hakimiyyətinin maraqlarını ifadə etdiklərindən bu təşkilatlar onlar üçün qəbul olunandır. Erməni terror təşkilatlarının yaradılması xranogiyasına nəzər yetirərkən aydın ola ki, terrorizmin çiçəklənməsinə kənar qüvvələr hərbi, maliyyə, siyasi yardımlar göstəriblər. Erməni millətçiləri XIX əsrin sonunda, 1885-ci ildə Marseldə "Armenakan" partiyasını yaratdılar. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədilib, bir sıra xarici terror təşkilatları ilə əməkdaşlıq münasibətləri qurulub. "Hnçak" partiyası 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus və İran Ermənistan"ları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdan ibarət olub. Partiyanın proqramının 4-cü bəndində göstərilirdi: "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir". "Daşnaksütyun" erməni federativ inqilab partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövlətini qurmaqdan ibarət olub. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun"un türklərə qarşı sui-qəsdləri təşkil olunması barədə qərarlarını da çap edilərək partiya üzvlərinə paylandığı məlumdur. Bu terror təşkilatı 1973-cü ildə fəaliyyətə başlayan "Erməni" soyqırımının intiqamçılarını qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. "Erməni gizli azadlıq ordusu" (ASOA) 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərarı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü var. Fəaliyyətinin

ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib. "Geqaron" 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının həyata keçirilməsidir. "Erməni azadlıq hərəkatı" (AOD) 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə



həyata keçirir. 1979-cu ildə yaradılan "Erməni azadlıq cəbhəsi" terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycana qarşı terrorçular hazırlayır. Siyahını bir qədər də artırmaq olar. Yekunda belli aydın olan fakt ondan ibarətdir ki, ermənilər bəşəriyyətin varlığına, insanlığa düşməndirlər.

Ermənistan terroru dövlət siyasətinə çevirən dövlətdir

Ermənistanda "Daşnaksütyun" və "ASALA" terror təşkilatlarının üzvləri parlamentdə, eləcə də, hakimiyyətdə təmsil olunurlar. Bu da onu təsdiq edir ki, Ermənistan terroru dövlət siyasətinə çevirən və terror vasitəsilə öz çirkin məqsədini həyata keçirməkdən əl çəkməyən dövlətdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə müasir dövrün ən müəkkəm müharibəsini apardı. Müharibə dövründə heç bir mülki obyekt və insan zərər görmədi. Əksinə, Azərbaycanın Müzəffər Əliyev müharibə zonasında olan erməni əhalisini mühafizə etməklə onların sakit ərazilər çıxarılmasını təmin etmişdir. Ermənistan isə müharibə zonasından çox-çox uzaq əraziləri raketlərlə hədəfə almaqla dinc insanları hədəfə almışdır. 44 günlük Vətən Müharibəsi zamanı terrorçu Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 4, 5, 8, 11, 17 oktyabr tarixləri olmaqla ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edildi. Bu amansız terror aktları nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak oldu, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Lakin terroru dövlət siyasətinə çevirən Ermənistan məkrli niyyətinə nail ola bilmədi. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməklə terrorizmi ləğv etdi, terrorçuları tamamilə məhv etdi və öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa etdi. Bu gün işğaldan azad edilən ərazilərimiz rahat nəfəs alır. Keçmiş qaçqın və köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaq üçün yerlərə yeni nəfəs verir, inkişaf etdirirlər.

İLHAM ƏLİYEV



FELİYETON

Gəzən toyuq...

-Salam, Molla əmi.
-Əleykum salam.
-Molla əmi, çoxdandır gözümlü sizi arayır ki, bir məsələni soruşaq.
-Birini yox, ikisini soruşun.
-Molla əmi, gəzməyən toyuq olur, ulursu, necə olur?
-Bismillahir-rəhmanir-rəhim... Bala, bu nə sualdır? Siz XXI əsrdə görün bir menden nə soruşursunuz? Camaat kosmosu alt-üst edir, planetləri dolaşır, siz də soruşursunuz ki, gəzməyən toyuq olur? Toyuq, bala, toyuqdur da, onun niyə gəzməyən deyil? İki ayağı, bir başı, "paltarı" tükləri olan toyuq. Yumurtlayır, bala çıxarır. Əti, yumurtası yeyilir və sair. Və gəzməyən toyuq olur. Bu gəzməyən toyuq məsələsi nədir axı atımızın ortaya?
-Molla əmi, bir məsələ var, ona görə soruşmaq istədik.
-Ay bala, sizin heç dünyadan xəbəriniz yoxdur? Biabırçılıqdır, vallah, siz indiyədək görmüsünüz ki, toyuq yeriməsin, otursun bir yerdə qalsın? Əlbəttə, bütün toyuqlar yeriyir, otlayır, ora-burayı eşləyir, ruzisini tapır, yeyir. Qaldım uşaq-muşaq əlində ha mən. Aqlınızı itirmisiniz siz?
-Molla əmi, hirsələnəyən ey, marketlərdə satışa çıxarı

lan yumurtalar var, üzərində "gəzən toyuq yumurtası" yazılır, biz də məəttəl qalırıq ki, görəsən toyuğun gəzməyən deyil? Axı o biri yumurtaların üzərində bu sözlər yazılmır. Belə çıxır ki, həmin yumurtalar gəzməyən, bəlkə də şikəst toyuqların yumurtasıdır, deyilmi?
-Vallah, əsrlərdir, gəzirəm, gəlib-gedirəm, hələ belə müşkülə qarşılaşmamışdım. Nə gəzən, gəzməyən toyuq yumurtası, anlamadım.
-Molla əmi, sən dünya görmüş ağsaqqalsan. Sən bunu anlamadınsa, biz haradan anlayaq? Bizim övladlarımız haradan anlasınlar ki, gəzən toyuq yumurtası nə deməkdir?
-Vallah mən "Tarixi-nadir"i sonadək oxumuşam, sizin nə sualınızı anladım, nə də demək istədiyinizi...
-Biz nəyi anlama bilmirik ki, Molla əmi? Bilmək istəyirik ki, marketlərdə satılan yumurtaların bəzilərinin üzərində nə üçün "gəzən toyuq yumurtası" yazılır. Axı indiyədək biz belə bir yumurta növü ilə rastlaşmamışıq ki, məlumatımız da olsun.
-Vallah, hərdən hisrlənirəm, amma bağışlayın. Sizə elə yazığım gəlir ki. Doğrudan bunlar camaatı nə hesab edirlər ki? Necə yəni gəzən toyuq yumurtası? Bu marketlərə, satılan məhsullara bir nəzər edən var, ya yox sizdə? Düz deyirsiniz, bu yumurtalar gəzən toyuq yumurtasıdır, o birilər gəzməyən toyuğun yumurtası hesab olunur da. İki cür yumurta olur: kənd, broyler... Lakin gəzən toyuq yumurtasının nə olduğunu, vallah, mən də bilmədim.
-Molla əmi, bunu ta siz də bilmədinizsə, gedin onda bizim günümüzü ağılayın...

AŞPA-da keçirilmiş səsvermədə bəzi ölkələrin mövqeyi bizim üçün həm təəccüblü oldu, həm də əslində gözlənilən idi. Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin nümayiş etdirdikləri anti-Azərbaycan mövqe normal məntiqlə qəbul olunan deyil. Çünki onlar da bizimlə eyni vəziyyətdədirlər və eyni haqsızlıqlarla qarşılaşıblar. Lakin başa düşəndə ki, bu o ölkələrin, xalqların yox, həmin dövlətin başına qoyulmuş Qərb agentlərinin mövqeyidir, onda hər şey aydın olur.

Buna baxmayaraq, onların bu addımı faktiki olaraq təkçə Azərbaycana yox, həm də özlərinə xəyanətdir.

ABŞ və Avropanı da başa düşürük, bunlar Cənubi Qafqaza soxulmaq, öz əsas düşmənləri Rusiyanı zəiflətmək üçün Ermənistanı dəstəkləyir və Azərbaycana qarşı qərəzli siyasət aparırlar. Üstəlik də, 30 illik işğala, terrora, soyqırıma məruz qalmış bir ölkəyə qarşı. Və bu ölkənin sülh üçün bütün imkanlar itirildikdən sonra öz ərazisində antiterror əməliyyatı keçirib, öz əraziləri üzərində suverenliyini bərqərar etməsi Qərb dövlətlərinin xoşuna gəlmir.

Moldova, Gürcüstan və Ukraynanın da "qarabağ"ları var və onların həlli üçün bu qərb və onların öz maraqlarını təmin etmək üçün yaratdığı beynəlxalq təşkilatlar heç nə etməyib. Onlar bununla barışdılar, Azərbaycan isə barışmadı və ədaləti, beynəlxalq təşkilatların təmin etmədiyi beynəlxalq hüququ təkbəşinə təmin etdi.

Həmin bu saxta beynəlxalq təşkilatlar və qərb dövlətləri bu 30 ildə Qarabağ probleminin həlli üçün birçə addım da atmadılar, əksinə hər vechlə bizi işğalla barışmağa vadar etməyə çalışdılar. Dünyaya elan etdikləri beynəlxalq hüquq, demokratiya kimi bəzəkli postulatlar altında öz məkrli və merkantil siyasətlərini yeritməklə məşğul olan qərb dünyanın hər yerində seperatçı rejimlərə və terrorçu təşkilatlara dəstək verir, ölkələrdə və təndəş müharibəsi, terror, qarşıdurmalar törədir. Rəngli inqilablarla kukla hakimiyyətləri dövlətlərin başına gətirib o ölkələri müstəmləkə kimi idarə edir, sərvətlərini talayib aparırlar.

Qərb dövlətlərindəki var-dövlət və zənginlik də məhz bunun üzərində qurulub. Məsələn üçün, yalnız Fransanın yalnız Afrikadakı müstəmləkələrindən taladığı sərvətlərin rə-



mi bilinən hissəsinin dəyəri 500 milyard, yeni yarım trilyon dollardır. Britaniya da bu sahədə Fransadan geri qalmır. ABŞ-in transmilli şirkətlər və oyuncaq hakimiyyətlər vasitəsilə dünyadan taladığı vəsaitlər isə trilyonlarla ölçülür. Havayı yerəmi terrorçu təşkilatları maliyyələşdirmək, müxtəlif ölkələrdə rəngli inqilablar törətmək üçün milyardlar xərcləyirlər?

Azərbaycanda çox çalışsalar da bunu edə bilmədilər. Çünki burada xalqla hakimiyyətin birliyi güclüdür. Belə ölkələri daxildən parçalamaq olmur. Ermənistanda isə edə bildilər. Bu ölkənin başına öz oyuncaq hakimiyyətlərini qoyub Ermənistanı əllərində maşa kimi istifadə etməyə başladılar. Ondan Rusiyaya qarşı da istifadə edirlər, Türkiyə qarşı da, Azərbaycana qarşı da. Lakin bu cılız və zəif ölkə boynuna yüklənən yükü daşımaq iqtidarında deyil və aldığı sifariş əsasında atdığı hər addım yalnız özünə zərər verir.

Nəticədə Qərb bu regionda istədiyinə nail ola bilmir və buna görə də aqressivləşir.

Günəşin batdığı Qərb

lardan heç bir fayda görməmişik, əksinə bunlara böyük vəsait ödəmişik üzlük haqqı olaraq.

Qərb dövlətləri başa düşməlidir ki, dünya beş-üç Qərb dövlətindən ibarət deyil, əməkdaşlıq üçün 200-ə yaxın ölkə var. Beynəlxalq təşkilatlar AŞPA kimi qərəzli təşkilatlardan ibarət deyil, əlli dənə platforma var beynəlxalq əməkdaşlıq üçün.

Ölkələri hədələmək dövrü, təzyiqlə etmək dövrü keçib. İndi tələblərini məntiqlə, ədalətlə, hüquqla əsaslandıraraq irəli sürə bilərsən və təkbəşinə deyil birgə qərarlar əsasında nəyisə kimse qəbul edə bilər. Qlobal hüquqi sistemi dağıtmaq özünü gözdən salırlar və dünyada olan-qalan nüfuzlarını da itirirlər.

Bu gün Azərbaycanın heç kimə ehtiyacı yoxdur, onların Azərbaycana ehtiyacı var. Əvvəl elan etdikləri dəyərlərə özləri hörmət etməyi öyrənəcəklər, sonra bizimlə nəyisə müzakirə edə bilərlər. Yoxsa riyakar, saxtakar, merkantil sifətlərlə dünyaya dərs keçməyə cəhd edə bilməzlər.

Bir el məsəli var, deyir, dostunu mənə göstər deyim kimsən. Ermənistan kimi işğalçı, terrorçu, beynəlxalq hüquqa təcavüz, vandalizm və soyqırımlar törədən bir dövlət müdafiə edənlər məhz elə bu dəyərləri bölüşdüklerini etiraf etmiş olurlar. Azərbaycan isə multikultural, multikonfessional, sabitlik, əməkdaşlıq, inkişaf platformasına çevrilmiş bir ölkədir. Bu dəyərlərə malik olanlar isə bizim yanımızdadır və olacaqlar. Dünya sürətlə qütbləşir, bütün kartlar açıq oynanılır. Hər kəs öz tərəfini seçmişdir və öz dəyərləri üçün döyüşəcək. Şər hər qədər güclü olsa da, xeyir qarşısında məğlub olacaq. Bütün tarix boyu da belə olub.

Yeni dünyaya keçirik. Və bu qlobal quldurların planı olan "yeni dünya düzəni" adlı şeytani sistem deyil, bu tamam başqa bir yeni dünya olacaq. Azərbaycan bu yeni dünyada öz yerini artıq tutmuşdur. Gələcək insani dəyərlərə, ədalətə, əxlaqa söykənlərin tərəfində olacaq.

Dünyanı vəhşicəsinə talayaraq iqtisadi-maliyyə gücünə nail olmuş, lakin mənəvi-əxlaqi cəhətdən tam çürümüş bu Qərb sivilizasiyası isə qürubunu yaşayır, onun hegemoniyası başa çatır. Qərbdə qürubunu tamam-lamaq üzrə olan Günəş yenidən Şərqdən doğacaq.

Elçin Bayramlı

ŞƏRH - ANALİTİK

Paşinyanın "ordu" günü, yoxsa..?

Artur Xaçikyan: "İndi bütün kartlar Azərbaycanın əlindədir"

Fakt budur ki, əsassız bəyanatların və açıqlamaların verilməsi Ermənistanın iddia etdiyi sülh siyasəti ilə, ümumiyyətlə, üst-üstə gəlmir.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın "ordu" günü münasibətilə çıxışında ifadə etdiyi fikirlər bir daha Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını açıq-aydın ortaya qoymağdadır.

Bu barədə isə Qərbi Azərbaycan icması yaydığı son bəyanatında qeyd edib.

Qərbi Azərbaycan icması: "Ermənistan əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışır"

"Sülh istəyən ölkə necə olur ki milyardlarla dollarlıq silah sazişləri-

nin imzalanması ilə öyünür. Nikol Paşinyanın "qoşunların güzgü prinsipi ilə geri çəkilməsi" fikrini yenidən təkrarlaması, "hücum etməmək haqqında pakt", "silahlanmaya birgə nəzarət mexanizmi" kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir", deyər bəyanatda vurğulanır. Artıq Ermənistanın özündə də bu kimi reallıqlardan təlaşa düşənlər var...

Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan: "Belə bir situasiyada biz Ankara və Bakıya ödəniş kimi təqdim ediləcək xırda puluq"



"Beynəlxalq münasibətlərdə çox sadə qayda var ki, əsas müttəfiqlər, güc kimin tərəfindədirsə, o da irəli gedəcək. Azərbaycan hazırda güclü tərəfdir". Bunu Stenford

Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib.

O, mövcud şəraitdə bütün üstünlüyün Azərbaycanda olduğunu bil-

dirib: "İndi bütün kartlar Azərbaycanın əlindədir: qazı, nefti var, Avropa onunla əməkdaşlıq etmək istəyir. Həmçinin, hazırda Yaxın Şərqdə İranın genişmiqyaslı müharibəyə daxil edilməsi üçün proses başlanılıb. Bu gün Yəməni, İraq, İran, Livan, Pakistan, Suriya və İsraili əhədə edən böyük bir müharibə ilə üz-üzəyik", - deyən Xaçikyana görə, belə vəziyyətdən qazançı çıxan tərəflər Türkiyə və Azərbaycan olacaq: "Azərbaycanın enerji potensialı Rusiyaya altıtanıv görülmür, Avropa ölkələri ondan qaz almaq istəyir. Belə bir situasiyada biz Ankara və Bakıya ödəniş kimi təqdim ediləcək xırda puluq".

Afət Tahirqızı

Soyuqdəymə, boğaz infeksiyası kimi xəstəliklərlə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Qızdırma, boğazda sancma hissi və halsızlıq kimi şikayətlər belə xəstəliklərin aşkar əlamətləridir. Öskürək ən çox görülən şikayətlərdən biridir. Xüsusən də ailələr uşaqlarında öskürəyin olduğunu görüb narahat olurlar. Öskürək əslində xəstəlik deyil, reaksiyadır. Öskürək tənəffüs yollarını yad cisimlər, bəlgəm, iltihab və tənəffüs yollarına axıntı kimi təhlükədən qorumaq üçün verdiyimiz reaksiyadır. Öskürək refleksini dayandırmaq yox, öskürəyə səbəb olan vəziyyətləri aradan qaldırmaq düzgündür.

Öskürəyin səbəbləri

Uşaqlarda öskürək soyuqdəymə, burun tıxanması və boğaz infeksiyası kimi sadə faktorlarla yanaşı, qrip, qulaq infeksiyası, krup, bronxit, və astma kimi daha ciddi tənəffüs yolları xəstəliklərindən də yarana bilər. Bundan əlavə, yad cisim, allergiya, siqaret, reflü, kistik fibroz, kütlə və şiş kimi faktorlar da öskürəyə səbəb olur. Hər öskürək bizi fərqli sağlamlıq probleminə aparır. Əgər uşağınızda öskürəklə yanaşı qusma varsa və ya gecə öskürək artırsa; Öskürəyin səbəbi reflü ola bilər. Xüsusilə yuxarı tənəffüs yollarının infeksiyalarına bağlı öskürəklər də gecələr müşahidə olunur. Öskürək tıxac refleksini stimullaşdırır və qusmağa səbəb



Uşaqlarda öskürəyə səbəb nədir?

- * Əgər uşağınızın yüksək hərarəti varsa,
- * Zəif və yorğun görünürsə,
- * Sinəsi ağrıyır desə,
- * Əgər uşağınız tez-tez və sürətlə nəfəs alırsa,
- * Nəfəs alarkən xırıltı səsi varsa,
- * Üzünüzdə və ya dodaqlarınızda maviyə yaxın rəng dəyişikliyi varsa,
- * Nəfəs ala bilmirsə,
- Uşaqlarda Öskürəyə Nə Yaxşıdır?
- * İliq Su içmək
- Ümumi vəziyyəti yaxşı olan, qızdırma və hırıltı kimi tənəffüs problemi olmayan uşaqlar evdə nəzarətdə saxlanıla bilər. Belə hallarda ən yaxşı öskürək siropu; İsti sudur. Bol su və maye içmək uşağınızın boğazını yumşaldacaq və rahatlaşdırma təmin edəcək.
- * Burununu açmaq
- Burun tıxanması varsa, onu dəniz suyu və ya fizioloji serumlarla açma bilərsiniz. Əgər bu şəkildə rahatlaşa bilmirsinizsə, həkiminizin məsləhəti ilə burun dekonjestan spreylərdən istifadə edə bilərsiniz.
- * Havanı nəmləndirin
- Öskürək quru havada da baş verə bilər. Üçün, allergik olmayan öskürək səbəblərində və sadə yuxarı tənəffüs yollarının infeksiyalarında müvafiq rütubət təmin etmək üçün su buxarından istifadə edə bilərsiniz. Evinizdəki rütubət səviyyəsini gün ərzində təxminən yüzde 50 səviyyəsində saxlamaq uşaqlarınızın və körpələrinizin öskürək probleminə yaxşı təsir edəcək. Evi nəmləndirmək üçün soyuq buxar maşınından istifadə edə bilərsiniz, bu cihazların saxlanması



ola bilər. Qusmanın davam etməməsi heç bir problemin olmadığını göstərir.

Bəlgəmli öskürək

Əgər öskürək 2-3 həftədən çox davam edirsə, xırıltı ilə müşayiət olunursa, uşağın qızdırma olmamasına baxmayaraq davam edir, təkrarlanırsa, həmçinin asqırma, burun tutulması və qaşınma varsa, çox güman ki, öskürəyin səbəbi allergikdir. Bağcaya gədən uşaqlarda təkrar soyuqdəymə öskürəyin həftələrlə davam etməsinə səbəb ola bilər. Nəticədə uşağın öskürəyi üç gündən çox davam edərsə, getdikcə artarsa, qızdırma, tənəffüs və sianozla müşayiət olunursa, mütləq onu həkimə aparmalısınız. Həkimə müraciət edin və onu müayinə etdirin.

Körpələrdə öskürək

Əgər körpə 6 aydan kiçikdirsə, diqqətlə izlənilməlidir. Əks halda öskürəyə səbəb olan əsas xəstəlik daha ciddi problemlərə səbəb ola bilər. Sadə bir öskürək kimi görünərsə də, körpələrdə görülən öskürək laqeyd yanaşmaqla bronxite və ya pnevmoniyaya çevrilə bilər.

Körpənizdə və ya uşağınızda öskürəklə yanaşı başqa simptomlar da varsa, gecikmədən həkimə müraciət etməlisiniz. Bu simptomları aşağıdakı kimi sadalaya bilərsiniz:



və təmizlənməsinə laqeyd yanaşmamalısınız.

- * Antihistaminik dərmanlar
- Allergiya problemi varsa, həkim tövsiyəsi ilə antihistaminik dərmanlar istifadə edilə bilər. Bu dərmanlar sayəsində uşağınızın öskürəyi azalacaq.
- * Ekspektoran dərmanlar
- Yenə həkim tövsiyəsi ilə övladınıza öskürəyini aradan qaldırmaq üçün bəlgəmtirici dərmanlar verə bilərsiniz. Uşaq bəlgəmi xaric etdikcə öskürək də azalacaq. Uşağa təsadüfi öskürək siropu və antibiotik vermək yerinə həkim nəzarəti altında bezi öskürək yumşaldıcı dərmanlara üstünlük verilməlidir.

Sevilin Abbasova

Artıq bir neçə ildir ki, daha dəqiq desək, 44 günlük müharibədə rüsvayçı məğlubiyyətlə qarşılaşdıqdan sonra demək olar, matəm əhval-ruhiyyəsi hökm sürən, ümitsizlikdən əziyyət çəkən Ermənistanın və erməni cəmiyyətinin, boğulmamaq üçün saman çöpünə əl uzadan çarəsiz misalında, AŞPA-nın məlum ədalətsiz addımından bərk "sevincək" olması, hətə də erməni cəmiyyətini sevindirəcək, ruhlandıracaq bircə dəne də halın müşahidə edilməməsi fonunda məhz AŞPA tərəfindən əsassız və heç bir təsiri olmayan bəyanatların, qərarların qəbul edilməsindən hayların "təsirlənmələri" başadüşülüdür. Beynəlxalq təşkilatlarda, platformalarda Azərbaycanla bağlı əsassız və ədalətsiz yanaşmalardan hayların qazandığı bir şey olmasa da, özlərini formal da olsa buna görə sevincli göstərməyə çalışırlar. Elə məhz heç bir mənası, əhəmiyyəti, hətə təsiri belə olmayan AŞPA bəyanatını, qərarını da həm şişirdirlər, həm də özləri üçün bunu bir növ, təskinlik hesab edirlər.

Ermənistana məxsus mətbuat səhifələri yalandan, uydurulmuş və şişirdilmiş şəkildə, Azərbaycanın guya AŞPA-dan çıxarıldığını, ardınca da guya ölkəmizə qarşı "dağıdıcı" sanksiyalar tətbiq ediləcəyini yazırlar. Hətə ölkəmizin Rusiyaya həddən artıq bənzəməyə başladığını da "təsvir" etməkdən utanan kimi görünmələr. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, separatçı və terrorçu erməniləri də elə məhz iti qovan kimi qovmasını Rusiyanın Ukrayna ilə müharibəsinə bənzətmək, oxşatmaq niyyəti ilə Ermənistan mətbuatının "erməni dilini işə salması" həmin cəmiyyətin nə dərəcədə cılız, ruhi sarsıntı içərisində olduğunu göstərir. Əks halda, ən azından, illərlə davam edən və dağıdıcılığı ilə fərqlənən Rusiya-Ukrayna müharibəsi ilə ərazilərin işğaldan azad edilməsi, terrorçulardan təmizlənməsi uğrunda aparılan mübarizə, BMT-nin məlum qətnamələrinin Azərbaycan tərəfindən həyata keçirilməsi qətiyyətin bir-biri ilə qarışdırılmırdı. Üstəlik, indi həmin məsələləri qarışdırırların məhz özləri kimilərinin heç bir təsire malik olmayan qərarından "sevincək olması", hətə bunu şişirdərək ölkə ictimaiyyətinə sırımması, təskinlik tapması çox aciz görünür. Hansı iddiada olduqlarını bilməyənlərin hətə az qala lap haylara yazdığı da gələr.

"Siz bizim üçün həqiqətən vacib enerji tərəfdaşısınız. Siz təkə təchizat təhlükəsizliyi sahəsində deyil, həm də iqlim neytrallığı sahəsində həmişə etibarlı olmusunuz", deyərək, Azərbaycan Prezidentini cənab İlham Əliyevə minnətdarlığını ifadə edən və ölkəmizin vacib tərəfdaş olduğunu vurğulayan Avropa Komissiyasının sədri Ursula fon der Leyeni lağa belə qoymağa çalışan Ermənistan mətbuatı ölkəsinin məğlubiyyət kompleksini, geriliyini ifşa edir. Bütün bunların erməni mediasında qeyd olunması onu göstərir ki, Azərbaycanın məhz Avropa üçün tərəfdaş olduğunu, özü də vacib tərəfdaş olduğunu haylar həzm edə bilməsələr də çox yaxşı başa düşürlər və qəbul da edirlər, hərçənd boyunlarına almasalar da belə. Neftin, qazın, ümumiyyətlə enerji resurslarının bütün Avropanın enerji təminatına nə dərəcədə vacib və əhəmiyyətli olduğunu, bütövlükdə Azərbaycanın Avropa ailəsinə gərəkli olduğunu da haylar bilirlər. Amma deyəsən, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin dedikləri, eləcə də onun Azərbaycanla bağlı etiraf etdiyi reallıqlar erməni cəmiyyətini yaman çox yandırır-yaxıb ki, tütüsü hətə uzaqdan belə hiss olunur...

İndi erməni mediası bir-birinin ardınca yazır ki, Azərbaycan normal Avropa dövlətinin minimum tələblərinə cavab vermir. Sual oluna bilər ki, görəsən, kim və hansı tələblərə cavab vermir, ədalətsiz, ikiüzlü yanaşma sərgiləyən Avropa, işğalçılıq dövlət siyasəti olaraq qəbul edən, qanunlara məhəl belə qoymayan, terrorçu və separatçı Ermənistan,



Təsirsiz qərarlara görə MƏNASIZ TƏSKİNLİK

tan, yoxsa öz siyasətini beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmadan yürüdü, qanunun aliliyinin hökm sürdüyü Azərbaycan? Soruşula bilər ki, ay erməni diğaları, siz hansı haqla ümumiyyətlə, müzakirə açırırsız? Azərbaycan barəsində dediklərinə görə Avropa Komissiyasının sədri Ursula fon der Leyeni lağa qoymağa çalışanlar həqiqətənmi öz vəziyyətlərini, hallarını görməyəcək dərəcədə kordurlar? Görmürlərmi öz durumlarını? Ümumiyyətlə, işğalçı ölkənin məhz Avropanın, yaxud Qərbin həmin o dediyi minimum tələblərinə cavab verməsi kimin nəyinə lazımdır, bir halda ki, süverenliyini itirmək təhlükəsi ilə üz-üzədədir? Bəli, Qərbin, Avropanın, hansısa bir ölkənin tələblərinə uyğun, tələb etdiyi şəkildə siyasət qurmağı qoy elə Ermənistan öz-özünə rəva bilsin və müstəqil siyasət yürüdüən suveren ölkə olan Azərbaycana belə bir şəkildə davranmaq, kimlərinə istədiyi siyasəti aparmaq qətiyyətin gərək deyil. Qoy elə Ermənistan özü marionet ölkə olaraq, hansısa qüvvələrin, hansısa ölkələrin əmrinə müntəzир olsun və Qərbin də Avropanın da çaldığı havaya haylar özləri oynasınlar.

Yenə də Ermənistan məxsus mətbuat səhifələri Azərbaycanı və bu dəfə ölkəmizin mətbuatını hədəfə alır və çox cılız şəkildə özünü ifadə edir. "Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur", başlıqlı yazıların Azərbaycan mətbuatında yer almasını müzakirə edən erməni mediası bu fikri dərk etməkdə, anlamaqda və həzm etməkdə çoxmu çətinlik çəkir? Başa düşə bilmirmi ki, Azərbaycanın heç bir beynəlxalq təşkilata, ələlxüsüs da maraq qruplarının planları və maraqları ilə fəaliyyətini quran AŞPA kimi marionet quruma heç ehtiyacı yoxdur? Dərk edə bilmir ki, heç bir əsası, əhəmiyyəti, mənası olmayan qərarlar, bəyanatlar qəbul edən AŞPA adlı bir qurumun, təşkilatın bu

vaxta qədər bircə dəne də olsa məsələnin həllində real iştirakı olmayıb? Anlamır ki, qərəzli qrupların niyyətlərini ortaya qoymaqdan başqa heç bir inkarı olmayan AŞPA adlı beynəlxalq təşkilatın heç bir icra mexanizmi də yoxdur? Bütün bunların fonunda məhz Azərbaycanın həqiqətən də hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacının olmamasını başa düşmək niyə Ermənistan çətin görünür? Ona görə çətin görünür ki, rəsmi İrəvan heç zaman öz gücünə, öz imkanlarına, öz potensialına arxalanmayıb və həmin o sadalananların olmaması fonunda hansısa beynəlxalq təşkilatın, Qərbin, Avropanın, hansısa dövlətin etəyindən tutan haylar Avropa üçün enerji təchizatçısına çevrilən, beynəlxalq və regional layihələrin, platformaların müəllifi olaraq çıxış edən, onları reallaşdırın, beynəlxalq miqyasda söz sahibi olan Azərbaycan tərəfinin hansısa beynəlxalq təşkilata, ələlxüsüs da AŞPA kimi "dişsiz quruma" ehtiyacının olmadığını başa düşə bilməz.

Öz-özünə təskinlik verməyə çalışan erməni cəmiyyəti üçün də, Ermənistan mətbuatı üçün də səmərəli bir işlə məşğul olmaq daha məqsədəuyğun olardı. Məsələn, Azərbaycan nümayəndə heyətinin bu qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması ilə bağlı bir araşdırma aparılır və haylar tərəfindən dərk edilirdi ki, Azərbaycan AŞPA-nın timsalında beynəlxalq təşkilatlara da, Qərbe də, Avropaya da tutarlı mesaj verib. Ən azından həmin o "səmərəli fəaliyyət"dən sonra ermənilər anlayırdılar ki, hər birinə mesaj da verilib ki, Azərbaycan müstəqil dövlətdir və onlara heç ehtiyac da duymur. Həm də görərdilər ki, ciddi şəkildə də bildirilib ki, Azərbaycanla hədə, təhdid, yaxud da hansısa təzyiq dili ilə danışmaq olmaz və rəsmi Bakı üçün bu, qəbuləilməzdir. Bunu da qanmış

oldular ki, Azərbaycandan fərqli olaraq, bu şəkildə Ermənistan qətiyyətinə davrana bilməz və qəti şəkildə öz ağalarının etəyini buraxmaz. Gah Qərbin, gah Avropanın, gah da Rusiyanın qarşısında sifətdən-sifətə düşən, dondan-dona girən Ermənistan hakimiyyəti avropalıların da, rusların da çəkmələrini tumarlamıqdan, yalamaqdan başqa heç bir reaksiya vermək iqtidarında deyil. Ona görə ki, Ermənistan adlı bir dövlət heç də müstəqil deyil və onların hər birindən, özü də hətə, ayırı-ayrılıqda asılı vəziyyətdədir. Həm də ona görə ki, istər Qərbin, Avropanın, istərsə də Rusiyanın qarşısında analoji addım atmaq, Ermənistan üçün dərhal çöküş və məhv olma, siyasi baxımdan tarixin zibilliyinə atılma, dünya xəritəsindən silinmə deməkdir. Ermənistan mətbuatı da, erməni cəmiyyəti də qalib ölkəni müzakirə etməkdənsə, bu barədə, sadalanan vəziyyətləri barədə diskussiya etsə, polemikalar aparsa daha yaxşı, onlar üçün daha mənalı olar. Hər halda mənasız bir təskinlik üçün əldən-ayaqdan getməkdənsə, reallıqları görmək, dəyərləndirmək, buna uyğun şəkildə də davranmaq daha məqsədəuyğun hesab edilməlidir. Yox əgər erməni cəmiyyətinin bundan sonra da Azərbaycan barəsində ədalətsiz, haqsız, heç bir əsası, təsiri belə olmayan qərarlardan, bəyanatlardan təskinlik tapmaqdan başqa çarəsi, gücü, potensialı, imlanı yoxdursa, başqa məsələ. Sülh təşəbbüsünün və haylar üçün qurtuluşun ortada olduğu bir vaxtda haylar həqiqətən də düzgün yol, vəziyyətdən çıxış yolu tapa bilmərlərsə, qoy elə heç bir icra mexanizmi olmayan AŞPA tərəfindən Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin ratifikasiyasından imtina edilməsi kimi hallar Ermənistan üçün təskinlik olsun.

İnam Hacıyev

Sevinc Osmanqızı da Əli Kərimlinin qara siyahısına daxil edildi

Dağıdıcı müxalifətin əbədi düşmənləri olmadığı kimi daimi dostları da yoxdur. Dünən "dost, müttəfiq" deyib, bağrına basdıqları partiya funksionerini sabah Kim Çem kimi raketə bağlayıb, geri qayıdışı mümkün olmayan uzaq yere atırlar. Bu səbəbdəndir ki, bu gün dağıdıcı müxalifət düşərgəsində eyni mövqedən çıxış edən, eyni maraqları bölüşən iki siyasi partiya və onun rəhbəri mövcud deyil. Məhz bir-birini qəbul etməməsinin nəticəsidir ki, "DUH", "Demkonqres". "SİDSUH", "Bizim Azərbaycan" və kimi onlarla qurum və blok dağılara tarixi zibilliyinə atılıb. Sonuncu dəfə qeyrətə gəlib birlik modeli olaraq yaratdıqları Milli Şura adlı qondarma qurumunda ömrü uzun olmadı. Müsavatın ovaxtı başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılı AXCP sədri Əli Kərimli ilə buynuzlaşmaqdan yorulduqlarından Milli Şurani tərki etdilər. Hazırda Milli Şura suyu süzülmiş aşı süzənə bənzəyir. Yeni qurumda ancaq Cəmil Həsəni və Əli Kərimli qalıb, mürgü vururlar. Lakin bu məqamda belə C.Həsəni, Ə.Kərimli, F.Qəhrəmanlı, S.Həzi və digərləri əqiddə dostlarını baltalamaqdan, onlara qarşı ittihamlar irəli sürməkdən əl çəkmirlər. İndi isə daha çox hədəflərində Sevinc Osmanqızıdır.



Məxluq öz dayaz ağılı ilə özündən yəni dünya kəşf edib. Deyib ki, S.Osmanqızı müəyyən qüvvələrin sifarişlərini yerinə yetirir, agentdir. F.Qəhrəmanlı paylaşıdığı statusunun dərinliyində daha ağır ifadələr səsləndirib: "Sevinc xanım öz efirində yenə Əli bəyə, mənə, Qənimət Zahidova yönəlik ittihamlar səsləndirmək ənənəsinin davam etdirdiyi üçün bəzi məqamlara aydınlıq gətirməyi lazım bilərəm. Bəlkə də kiməsə sadələşdirilmiş görünüşü bilərəm, ancaq mən hələ də o fikirdəyəm ki, yəqin Sevinc xanım bilərəkdən heqiqəti təhrif etmir, sadəcə hesab edir ki, öz dinləyicilərində vaxtaşırı olaraq AXCP və Milli Şura rəhbərliyinə qarşı inamsızlıq yaratmaqla ölkədə demokratik proseslərə, rejimə qarşı mübarizəyə mühüm töhfə vermiş olur. Yoxsa, bu işi niyə belə həvəs və ısrarla davam etdirsin ki? Ona görə də nə qədər sadələşdirilmiş görünüşü de bu yazını həm də onu bizdən ayıran yanlışdan qurtarmaq ümidi ilə yazıram".

Fuad Qəhrəmanlı Sevinc Osmanqızını agent hesab edir

Görünən ondan ibarətdir ki, Əli Kərimli bütün fəaliyyətini və resurslarını son vaxtlara qədər əməkdaşlıq etdiyi, ortaq maraqlarını bölüşdüyü S.Osmanqızının gözəndən salınmasına səfərbər edib. Sual olunur, nə baş verdi ki, tərəflər bir-birini alçaltdırmağa çalışırlar? Cavabı aydındır, "Soros" Fondunun Gürcüstan nümayəndəliyinin Ə.Kərimliyə ayırdığı 24 min 800 dollar pul vəsaitindən S.Osmanqızına faiz ödənilməyib. Yəni Ə.Kərimli S.Osmanqızının payını mənimsəyib. Bu səbəbdən də S.Osmanqızı TV-sində Ə.Kərimlini və ətrafında olan trolları hər cür sərt ifadələrlə təhqir edir: "Əli bəy və Fuad Qəhrəmanlı bəlli şəxslərin yazdıqları statusları öz adları ilə sosial şəbəkələrdə paylaşırırlar. Bu hal rüsvayçılıqdır. Eyni zamanda Əli bəy tək müxalifət lideri olduğunu nümayiş etdirmək üçün digər partiya sədrlərini gözəndən salmağa çalışır". Kifayət qədər ciddi xarakter daşıyan ittihamlara Ə.Kərimlinin və trol dəstəsinin cavabı çox çəkməyib. Bu dəfə isə meydana baş trol olmaq iddiasından hələ də əl çəkməyən Fuad Qəhrəmanlı çıxarılıb.

bi, onun "siz Tural Sadıqlının "Azad Söz" kanalında çıxış etməyin" tələbi olmuşdu: "Təbii ki, biz o zaman onun bu tələbini söz azadlığı prinsipinə zidd saydıq və Tural bəyə qarşı haqsızlıq olduğu üçün qəbul etməmişdik. Eyni zamanda, o vaxt bu məsələni ictimailəşdirmədik, bu gün Sevinc xanım Əli bəyin ona ünvanlanan şəxsi məktubunu efirəndən oxuduğu kimi açıb ağırtmadıq. Heç Tural bəyin özünün belə bundan xəbəri olmadı. Buna görə Sevinc xanım bizim söz azadlığımızı pozur deyib bu gün onun etdiyi kimi ittiham etmədik, əksinə, ikilikdə deyilən sözü qarşı tərəfin razılığı olmadan ictimailəşdirməyi doğru bilməyib susmağa üstünlük verdik".

Demə Sevinc Osmanqızı işverənliyi də bacarmış

F.Qəhrəmanlı Sevinc Osmanqızını AXCP-ni və onun sədri Əli Kərimlini hakimiyyətlə iş birliyində qınamasına görə, ittiham edir: "Bunu Sevinc xanımın bizi qaralamaq üçün efirinə çıxardıqları deyə bilər, onlardan bunu gözləyə bilərik, ancaq onun özü belə ifadələri işlədərkən içindən heçmi bir səs "dur, bu qədər də yox" demirmi? Sanki elə təqdim edilir ki, AXCP mitinq təyin edərkən yerli və beynəlxalq siyasi şərtləri, cəmiyyətin iştirak imkanlarını deyil, "Osmanqızı" kanalında polisə toqquşma səhnəsi göstərilməyin lazım olduğunu əsas götürməlidir. Cəbhəçilər növbəti dəfə mənasız yere ona görə döyülsün, tutulsun ki, Sevinc xanımın göstərməyə ekstrem kadrları olsun. Bir də elə təqdim edilməyə çalışır ki, dediyimiz səbəblərdən bu gün mitinq təyin edilmirsə, sanki bu sonda və AXCP daha heç vaxt meydana çıxmaq qərarı verməyəcək. Belə deyil, bu seçki onsuz da heç nəyi həll etmir, biz qarşıdakı mərhələ də situasiyanı dəyərləndirib əhəmiyyəti, təsiri olan aksiyalara yenə də qərar verəcəyik, necə ki, əvvəllər etmişik, o zaman Sevinc xanım üçün də göstərməyə bol material olacaq, buna görə narahat olmasın".

Bir sözlə, fakt ondan ibarətdir ki, Ə.Kərimli və trol dəstəsi Sevinc Osmanqızına qarşı cəbhə açıblar. Bundan sonra tərəflər bir-birini ən aşağılayıcı söz və ifadələrlə təhqir edəcəkləri şübhəsizdir. Söz yox ki, dartışmanın pik nöqtəsində Ə.Kərimli və ya S.Osmanqızı kimdən nə qədər pul aldıklarını və hansı məqsədlər üçün hansı tapşırıqlar əldə etdiklərini, ölkəmizdə tənqitlər törətmək üçün hansı qaranlıq dairələrin hansı təzislərini icra etdiklərini və digər məsələləri açıb-ağırtmaqda. Bu onların biri digərini ifşa etmək üçün sınaqdan çıxartdıqları və zaman-zaman həyata keçirdikləri üsullardandır.

İLHAM ƏLİYEV



TƏRSİNƏDƏN DÜZÜNƏ...

MƏTANƏT

Vxat var idi ki, biz yalnız doğru və düzgün olanı edirdik. Düzgün geyinirdik, düzgün qidalanırdıq, yerində danışıb, yerində gülürdük, özümüzü doğru necə olmalıdır, cəmiyyətdə elə aparırdıq. Lakin sonralar səum, gilavar, xəzri də deyil, müasirlik adlı bir külək əsdi, bütün düz olanları özü ilə birlikdə harasa apardı. Qaldıq tərsinə həyatda. Əvvəlki abır-həyalı geyimlərimizdən, sağlam qidalanmağımızdan, böyük-kiçik yanında, hətta küçədə, cəmiyyət arasında özümüzü necə aparmağımızdan çox az bir şeylər qaldı. Biz düz ikən bir küləyin səmtimizi dəyişməsi ilə tərsinə çevrildik.

Hər il yanvarın 31-i "Dünya Tərsinə Günü" kimi qeyd olunur. Çox maraqlıdır... Bu gün qeyri-adi və əyləncəli şəkildə hadisələrə və rutinlərə qarşı çıxmaq imkanı təqdim edir. Normalda doğru olan şeylərin tərsini etmək, normal olmayan işləri görmək və ya arxa-axaya yanaşmaq bu günün ruhuna uyğundur. Bu xüsusi gün insanları öz yaradıcılıqlarını ortaya qoymağa təşviq edir, onlara əyləncəli təcrübələr yaşamağa imkan verir və bir müddətlik gündəlik iş rejimlərini dəyişməyə imkan verir. İnsanlar qeyri-adi paltar geyə, yeməkləri tərs qaydada yeyə, normaldan fərqli istiqamətlərdə gəzə və ya tərs qaydada təşkil edilən fəaliyyətlərdə iştirak edə bilər. Eyni zamanda, bu gün yumoristik atmosferdə yumor hissini təşviq edir və insanları gündəlik həyatda baş verən hadisələrə fərqli prizmadan baxmağa dəvət edir.

Həqiqətən çox maraqlıdır, deyilmi? Lakin həmin "Dünya Tərsinə Günü"ne bu günün prizmasından baxılsa, düşünürəm ki, bütün dünya yığışar və bu günün adını "Dünya Düzünə Günü" olaraq dəyişər. Çünki tək bizdə deyil, bütün dünyada dənən dənəndə, ondan çox az nələrsə bu gündə qalıb. Elə ki, dünya müasirləşdi, ötən əsrləri, illəri arxada qoydu, hər şey də elə bununla dəyişdi. Yeni texnologiyalar- kompüterlər, smartfon telefonlar həyatımıza daxil oldu-olmadı, biz dəyişib ayrı adamlar olduq.

İnternet əsri ötən əsrləri əlimizdən aldı. Bir-birinin ardınca yaranan sosial şəbəkələr yeni məskənimiz oldu. Biz qaldıq həmin şəbəkələrdə, ta öz dünyamıza qayıtmaq unudduq. Elə orada qaldıqca da geyimlərimiz, qidalığımız da qaldı həyatımızın o üzündə. Ətəklərimiz dizdən, köynəklərimiz də göbəkəndən bir qarış yuxarı qalxdı. Paltarlarımızın sinəsi, qolları tənqirə salındı. Kişilər qadın, qadınlar kişi geyimləri geyinməyə başladılar: kişilər şalvarı gəldi, qadınlar daraldı. Kişilər örtülü, qadınlar açıq geyinməyə başladılar. Şalvarların dəbi buddan başlayıb topuğa qədər ara-ara yarıqlar oldu. Naməhrəm yerlər bayırda qaldıqca "çox dəbliyik",- dedik, özümüzə fəxr etdik. Göbəyi, sinəsi görünməyənlərə "kəndçi" dedik. Saçı üç rəngdə, corabının hər tayı ayrı rəngdə, estetik əməliyyatları olmayana dəbsiz dedik...

Nənə-analarımızın min bir dadda yeməkləri "McDonalds"-ların, "KFC"-lərin güdazına getdi. Evlərdə qazan asıb yemək bişirən az-az adam qaldı. Liftlər bina sakinlərindən çox evlərə yemək daşıyan kafe-restoran işçilərinə, "Wolt"-lara xidmət etməyə başladılar.

Toy, yas mərasimlərinə, bayramlara xas adətlər unudulmağa başladı. Toylar əndazədən çıxdı, əvvəlki şənlikli toylardan əsər-ələmət qalmadı. Yaslar görkəmini dəyişib qonaqlıq məclislərinə çevrildi. Toya bir evdən bir adam gəldi, pula görə. Yasa bir evdən hamı gəldi, pulsuzdur, deyə...

Bayramlarda kəndlərdə yaşayan valideynləri gedib görməyə, əllərindən öpməyə lüzum görmədi insanlar artıq. "Görüntülü mümkündür də",- deyib başladılar ölkənin bu başından o başı ilə danışımağa, doğmalarını təbrik etməyə, onlayn bayramlaşmağa...

Fərqi varansa, Novruz tonqallarının qığılcımları da əvvəlki kimi səmaya dəymir. Əvvəlki kimi tonqal başına hər evdən hər kas da toplaşır. 3-5 nəfər olar, ya olmaz tonqal başında. Əvvəlki şaqraq gülüşləri, çal-çağırılı mərasimləri, papaqatmaları, qulaq falına çıxmaları dənəndə qoyub bu günə gəldik.

Uşaqlarımızı oynamağa, gəzməyə aparmağı da dənəndə qoyduq. Onları evdə ya kompüterlərin arxasında, ya televizorun önündə əyləşdirdik, ya da əllərinə telefon verib bir küncə sıxışdırdıq ki, səsli çıxmasın. "Yeddi daş", "Qovala qaç", "Bənövşə"ni pleysteynlərdəki vahiməli oyunlarla (hansı ki, övladlarımız qəddarlıq, vəhşilik təbliğ edir) əvəzləşdirdik...

Günlərlə danışmaq olar tərsinə çevirdiyimiz belə gündəlik həyat hadisələrindən. Belə isə dünya 31 yanvarı nə üçün Tərsinə Günü kimi qeyd edir? Gərəkdir ki, 365-i tərsinə çevirən bizlər 31 yanvarı dəyişib Düzünə Günü kimi qeyd edək və bəlkə dənəndə qoyduqlarımızı ilin birce günü yada salıb yenidən qaytara bilək. Ümidvarıq ki, dünya bu günün əsl mahiyyətinə öteri bir nəzər salar. TƏRSİNƏ DÜZÜNƏ çevrilər...

Alimlərdən XƏBƏRDARLIQ

Yerin təbii peyki Ay, son bir neçə yüz milyon il ərzində nüvəsinin soyuması səbəbindən çevrəsinin təxminən 100 metrini itirib. SİA-nın məlumatına görə, kiçilmə tədricən baş verən proses kimi görünə bilər, lakin Merilend Universitetinin tədqiqatçıların fikrincə, Ayın cənub qütbünün bezi ərazilərində əhəmiyyətli "səth əyriliyinə" səbəb olur. Bu ərazilərə NASA-nın ekipajlı Artemis III missiyaları üçün təklif edilən eniş yerləri daxildir. Ayın kiçilməsi Ay zəlzələləri kimi seysmik fəaliyyətlərlə müşayiət olunur. Alimlər xəbərdarlıq edir ki, nasazlıq zonalarına yaxın yerlər gələcəkdə Ayda işləyəcək insanlar üçün təhlükə yarada bilər.

Yeni araşdırmaya görə, Ayın cənub qütb bölgəsində qırılmalardan əmələ gəlməsinə səbəb 50 il əvvəl Apollon seysmometrleri tərəfindən qeyd alınan güclü Ay zəlzələlərindən biridir. Bildirilir ki, Ayın cənub qütbünün bezi hissələri seysmik təkanlar nəticəsində yaranan sürüşmələrə qarşı həssasdır.

Alimlər bildirirlər ki, Yerdəki zəlzələlər kimi, ay zəlzələləri də Aydakı nasazlıqlar nəticəsində yaranır və Ayın səthindəki texnogen strukturlara və avadanlıqlara zərər verəcək qədər güclü ola bilər. Yer üzündə cəmi bir neçə saniyə davam edən zəlzələlərdən fərqli olaraq, ay zəlzələləri saatlarla, hətta günortadan sonra da davam edə bilər. Bu o deməkdir ki, dayaz ərazilərdə inkişaf edən zəlzələlər gələcəkdə Ayın səthində potensial insan məskənlərini məhv edə bilər.



Təhsil proqramları: gələcək, savadlı gənclərlə gələcək

Gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi Azərbaycana nə qazandırır?



Əslində, kəşf olunmağı gözləyən ən böyük dəyərlərimizdən biri də gənclərdir. Gənclər bir dövlətin, bir millətin özünü təmsil edir. Gənclik öz yolunu və həyat tərzini təyin etməyin başlanğıc dövrüdür. Bəşəriyyət cəmiyyət kimi formalaşmağa başladığı vaxtdan gəncliyə xüsusi önəm verib. Bütün dinlərdə gənclərlə bağlı hikmətli sözlər deyilir, bütün müdrikliklər gənclərin gələcəyə körpü olması barədə danışılıb, mənəvi dəyərlərə önəm verilərək tərbiyə olunmalarını əsas tutub, bütün xalqlar vətənpərvərliyi onların təhsilində təbliğ ediblər, bütün dövlətlər gənclərə kapital qoyur ki, gələcəyini qarant altına ala bilsin.

Ölkəmizdə də gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi uğurla həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın nəticəsində 5000-dən artıq Azərbaycan genci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub.

Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nı təsdiq edib.

Dövlət Proqramı çərçivəsində hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.



Dövlət Proqramları və Sərəncamlar gənclər strategiyasını müəyyənləşdirir

Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı", "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi müasir Azərbaycan gəncliyinin dünya standartlarına uyğun təhsil almasına, təcrübə qazanmasına zəmin yaradır.

Həmçinin, dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək



məqsədlə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam da imzalayıb. Prezidentin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda" da təsdiq edildi.

Ümumiyyətlə, gənclərlə bağlı bütün məsələlər dövlətin prioritet məsələsi olmalıdır. Ona görə də sadaladığımız bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır. Dövlətin bir amalı var, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək ən vacib məsələdir. Bu yöndə təhsil və məşğulluq məsələlərinə diqqət artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarını öyrənmələrinə şərait yaratmaq kimi vəzifələr də var.



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti çərçivəsində hazırlanıb

Gənclər nə istəyir?

üçün ən vacib iş olmalıdır.

Bu gün gənclərin ən vacib üç əsas ehtiyacı var. Enerjisini çıxarmalı, özünü ifadə etməli, həmyaşıdları ilə ünsiyyət ehtiyacını ödəməlidir. İnsan həyatı boyu ən yüksək enerjiyə gənclik illərində sahib olur. Həyat boyu insanlar ən çox gənclik illərində dinamik olur, daha çox aktiv olurlar, daha çox özlərini göstərmək istəyirlər. Yemək yeyirsə, geyimlə təmin olunursa, dostları ilə sosiallaşsınsa bir gəncin bütün ehtiyacları ödənməmiş olmur. Elə ehtiyaclar var ki, fiziki, elə ehtiyaclar da var ki mənəvi boşluğu doldurmaq üçündür.

Sosiallaşmaq ehtiyacı yarananda və gücləndikdə insan bu ehtiyacını ödəmək üçün vasitə, yol, çıxış axtarır. Sağlam mühit tapa bilmədikdə isə gənclər qeyri-sağlam mühitə üz tutur. Çünki o mühit sağlam deyil, zərərli vərdişlərlə zəngindir, amma gənci həmin an o mühitin sağlam olub-olmaması narahat etmir, onu maraqlandıran ehtiyaclarının ödənilməsidir. Bu yolda

Gənclik gələcək üçün nə vəd edir?

Bütün cəmiyyətlərdə gənclər o cəmiyyətin gələcəyi deməkdir. Millətçilik ideallarında millətin gələcəyi onlara tapşırırdı, sosializm öz gələcəyini bu ideyalara sadıq gənclərdə görürdü. İndi də dövlət öz siyasi kursunun təbliğini potensial vəd edən gənclərə həvalə edir, milli-mənəvi ənənələrin təbliği onlar vasitəsi ilə həyata keçirilir. Çünki gənclər cəldir, temperamentaldir, parlaq gələcək vəd edirlər. Asanlıqla öyrənirlər, öyrəndiklərini asan tətbiq edirlər. Gənclər həmişə yenilikçidirlər, lakin bunun fonunda əgər milli adət və ənənəyə, vətənpərvərlik ideyalarına sadıq qalınaraq tərbiyə olunublarsa həm millətçiliyə, həm dövlətçiliyə, həm mənəviyyata, həm də vətənpərvərlik ideyalarına sadıqdırlar.

Bu gün hər kəsin qəbul etdiyi qaçılmaz bir həqiqət var ki, o da uşaqlarımızın yaşayacağı dövrün



zərərli vərdişlərə yiyələnir, zərərli yoldaşlıqlar qurur, amma fərqi olmur. O anlaşılmaq, başa düşülmək istəyir, amma bunun üçün yalnız yer seçir.

Bu dövrdə gənclər özünü təsdiq etmək istəyirlər. Dünyanı, həyatı, hadisələri və insanları anlamağa başladığıca, özləri haqqında nəticə çıxarmaq, öz yollarını tapmaq, bütün bunları insanlarla bölüşmək, insanlara öz fikirlərini və özlərini göstərmək istəyirlər. Çünki əksər gənc məktəbdən, universitetdən, dərstdən kənarında öz fikirlərini, hissələrini, istedad və qabiliyyətlərini ifadə etmək imkanı tapa bilmir. Ona görə də gənclərə meydan vermək, şərait yaratmaq bir cəmiyyət

bizim yaşadığımız zamandan çox fərqli olacağı gerçəyidir. Bu baxımdan övladlarımızın malik olacaqları bilik, bacarıq və davranışlar əlbəttə ki, bizim bildiklərimizdən çox fərqli olacaq. Onlar yaradıcı, yenilikçi, ixtiraçı bir dövrdə yaşayacaqlar, innovasiyanın bütün mərhələlərini keçəcəklər. Valideyn olaraq bizim borcumuzdur ki, övladımız innovativ gələcəyə öz mədəniyyətinə, adətine vətəninə bağlı fərd kimi getsin. Bu yolda dövlət də təhsil proqramları ilə öz gənclərinin yarındadırsa o gələcəyin uğurlu olacağına indidən təminat var deməkdir.

Lalə Mehralı

Suyun faydaları nədir?

Su böyrəklərdəki zərərli toksinlərin atılmasını dəstəkləyir və böyrəklərin fəaliyyətini təmin edir. Bədənimizdəki elektrodlar qan təzyiqini balanslaşdırmağa kömək edir, su isə bu elektrodları daşımağa və balanslaşdırmağa kömək edir. Qidanın səmərəli şəkildə həzm olunmasını və həzm sistemi vasitəsilə hərəkət etməsini təmin edir, immunitet sistemini gücləndirir, bədəni canlı saxlayır. Bədəndəki hər bir sistemin düzgün işləməsi üçün suya ehtiyacımız var. Çünki bədənimiz 50-60% sudan ibarətdir. Bildirək ki, bədənimizdə 1% suyun itirilməsi bizi susuzlaşdırır.

Bədənimizdə 5% su itkisi yüngül qızdırma səbəb olur. Bədənimizdə 10% su itkisi dilin şişməsinə, böyrəklərin tükənməsinə, əzələ spazminin başlamasına və yerimənin qeyri-mümkün olmasına səbəb olur.

Bədənimizdə 20% su itkisi dərinin çatlamasına, orqanların fəaliyyətini dayandırmasına və ölməyə səbəb olur. Lazım olduğundan çox su istehlak etmək zərərli deyil. Nə çox az, nə də çox su istehlak etməliyik. Gündəlik 1,5-2 litr su bədəndəki normal ehtiyaclarımızı ödəyir. Müntəzəm olaraq idmanla məşğul olanların gündə 2,5-3 litr su içməsi tövsiyə olunur.

Hər gün 2 saat idman edənlərin gündə 3-4 litr su içməsi tövsiyə olunur.

Bu səbəblərdən bədənimizin gündəlik su ehtiyacını qarşılamaq çox vacibdir.

İnsan orqanizminin 50-60%-ni, beynin 95%-ni, ağciyərlərin 90%-ni təşkil edən su həyat mənbəyidir. Bədənimizdəki heç bir orqan su olmadan öz fəaliyyətini yerinə yetirə və səmərəli işləyə bilməz. Bədənimizdə suyun miqdarının 2% azalması belə yorğunluq, diqqətsizlik və xəstəliklərə səbəb olur.

Ac qarına su içməyin faydaları nələrdir?

Səhər yeməyindən əvvəl 1 və ya 2 stəkan su içmək toksinlərdən xilas olmaq və bədənimizin ehtiyacı olmayan maddələri xaric etmək üçün idealdır. Beləliklə, hər günün əvvəlində su maddələr mübadiləsimizi sürətləndirir və xəstəliklərdən qorunmağa kömək edir.

Sevilin Abbasova



Gecələr bədənimiz hüceyrələrimizi bərpa etmək və özünü yeniləmək üçün çalışır. Odur ki, səhərlər acqarına bir stəkan su içmək, tullantıların sidiklə xaric olmasını təmin edəcəyi üçün çox faydalıdır. Acqarına bir və ya daha çox stəkan su içmək; Alkoqol, tütün, çirklənmə və qidalanma nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək edir.

Su derimizin ən yaxşı dostlarından biridir və dəri sağlamlığı üçün çox faydalıdır. Ac qarına 2 stəkan su içmək derimizin elastikliyini və gərginliyini qoruyub saxlamağa kömək edir və vaxtından əvvəl qırışların yaranmasının qarşısını alır. Səhər su içmək həyatı vacib orqanlarımızı nəmləndirir və onların sağlam işləməsinə kömək edir.

Aç qarına 2-3 stəkan su içmək arıqlamağa kömək edir. Su bədəndən toksinləri çıxarmaqla yanaşı, yağ və kalorilərin yandırılmasına da kömək edir. Bundan əlavə, aclıq hissinin boğaraq, lazımsız və həddindən artıq yeməyin qarşısını alır.

Səhər su içmək bizi infeksiyalardan qoruyur və limfa düyünlərimizin və bağırsağın traktının sağlamlığını qorumaqla və kortizol səviyyələrimizə nəzarət etməyimizə kömək etməklə ümumi sağlamlığımıza töhfə verir. Aç qarına bir stəkan ılıq su içmək günə enerji ilə başlamaq üçün yaxşı bir yoldur. Səhərlər yaşaya biləcəyimiz yuxululuğu və yorğunluğu aradan qaldırmağa kömək edir.

Səhər yeməyindən əvvəl su içmək bağırsağın hərəkətlərini stimullaşdıraraq qəbizliyin qarşısını alır. Əgər qastrit və buna bənzər problemlər yaşayırsınızsa, su ən yaxşı köməkçilərinizdən biri ola bilər. Ac qarına ən azı 3 stəkan su içmək mədədəki turşu səviyyəsini azaltmağa və qastrite səbəb olan krampları aradan qaldırmağa kömək edəcək.

“SƏS” qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşıma Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressainform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseyinov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN

6 aylıq 79.20 AZN

1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı,
təbrik və başsağlıqlarımızı
dərc etməyə hazırıq!

“Bavariya” 16 yaşlı hücumçu alır

“Bavariya” İsveçin 1-ci liqasında mübarizə aparan AİK (Stokholm) klubunun hücumçusu Yun Kusi-Asareni heyətə qatmağa hazırlaşır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisinin tezliklə 16 yaşlı forvardla müqavilə imzalayacağı gözlənilir.

Bu transfərə görə “Bavariya”nın qarşı tərəfə nə qədər ödəyəcəyi isə hələlik məlum deyil. Qeyd edək ki, Kusi-Asare AİK-in yetirməsidir. O, U-19-dan əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin sentyabrına qədərdir. “Transfermarkt” gənc hücumçunu 300 min avro dəyərində qiymətləndirir.



Əlillik təyinatında yenilik - Videomüşahidə aparılacaq

Təəssüflər olsun ki, əlillik üçün saxta rəylər bu gün də var. Müraciətlərin 43 faizi öz təsdiqini tapır. SİA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, əlillik videomüşahidə ilə təyin ediləcək.

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Şəhadətname: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

“ƏLİNCƏ” AZƏRBAYCAN KEYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə bilər.

Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 2700